



Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi

Prezident İlham ƏLİYEV: "Niyətimiz iqlim məsələlərinə töhfə verməkdir"

Prezident İlham Əliyev Bakı Forumundakı çıxışında COP29 ərafəsində ölkəmizdə gedən işlərdə də bəhs edib: "Niyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq "yaşıl keçid"lə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var. Ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş-elektrik stansiyasının açılışını etdik. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. Biz 2030-cu ilədək 5000 meqavat bərpəolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırırıq. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb. Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq "yaşıl enerji" elektrik kabelinin inşası ilə fəal şəkildə məşğul və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır".

COP29 nümayiş etdirməyə imkan verəcək ki, müstəqil yaşayın və heç kəsə asılı olmayan bir ölkə ügurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqtəyi nəzərdən isə bu, bizim üçün həmrəylikə töhfə vermək fürsəti olacaq: "Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlü BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvlü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyan-namə imzalanıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvlüyük. Yəni biz müxtəlif ölkələri bir araya gətirmək imkanına maliklik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var".



Mina probleminin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin də dəstəyi vacibdir

Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

Forum beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcək

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı.




Bu forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi. Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olundu.

Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarıdır

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib.



"Yaşıl keçid" ölkəmiz üçün prioritet istiqamətlərdən biridir

Prezident İlham Əliyev BMT-nin İnkişaf Programının administratorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Programının (UNDP) administratoru Axim Ştayneri qəbul edib.



Fransa növbəti dəfə ifşa olundu

Dünyanın 68 ölkəsindən 400-dən çox qonağın iştirak etdiyi XI Qlobal Bakı Forumunda 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçısı iştirak edirdi ki, həmin faktın özü belə bu toplantının nəhəng intellektual potensialını gözəl örnəyə gətirir.

Martın 14-də forumun açılış mərasimindəki çıxışında "Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərəvərdir", - deyə vurğulayan Prezident İlham Əliyev bu mötəbər tribunadan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiya verildiyini bildirdi: "Anlayış var ki, antiterror əməliyyatından öncə Ermənistan iki qırmızı xəttimizi keçib və

ümumilikdə beynəlxalq birləşmə buna reaksiyası tamamilə müsbət olmuşdur".

Ancaq Azərbaycanın zəfərindən və suverenliyinin bərpasından sonra Fransanın ölkəmizə qarşı açıq şəkildə qərəzli siyasət yürütməsi də reallıqdır. Yelisey sarayı bir tərəfdən sülh danışıqlarının aparılmasının qarşısını almaq üçün siyasi təxribatlar törədir, digər tərəfdən də Ermənistanı silahlandıraraq müharibəyə, revanşa qızışdırır. Bir sözlə, Fransa beynəlxalq hüququ heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirir.

Fransanın mövqeyinin beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil etdiyini Bakı Forumunun iştirakçılarının

diqqətinə çatdıran dövlətimizin başçısı Parisin qeyri-adekvat reaksiyasını pislədi: "Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycanla qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqazidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycanla qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi".

Prezident İlham Əliyev dünyaya ədalət örnəyi göstərir

Bakı Forumunda müzakirə olunan məsələlər global problemlərin həllinə xidmət edir



Müharibələr və böhranlarla parçalanmış bugünkü dünya baxış və mövqə fərqlərinə baxmayaraq, həzramkından daha çox birləşmə ehtiyacı duyur. Sırr deyil ki, beşriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi, Yaşıl Şərq regionunda gərginlik dünyanı üçün böyük təhdid-

lər törədir. Bütün bunlar təbii ki, müxtəlif dövlətlərin keçmiş və indiki rəhbərlərini, beynəlxalq strukturların nümayəndələrini, görkəmli ictimai xadimləri, o cümlədən Nobel mükafatçılarını narahat etməyə bilməz. Bütün bu narahatlıq doğuran məsələlər, eyni zamanda dünyanı silkələyən meqatəhdidlər, iqlim və ərzaq təhlükəsizliyi də forumda müzakirə olunur. Statistika görə, bir milyarda yaxın insan qida çatışmazlığı ilə üzləşib və 3 milyardan çox insan sağlam qida ala bilmir. Bu problemlər artan xərclər, təchizat zəncirinin pozulması və iqlim dəyişikliyi ilə daha da mürəkkəbləşir. Bunun fonunda çatdırılma üçün vaxta və xərclərə qənaət etməyə kömək edəcək ən optimal marşrutun seçilməsi aktuallaşır ki, bu da Azərbaycandır.

Dünyada islamofobiya və irqçiliyə yer olmamalıdır

Özünə forpost ölkə tapmaq Fransanın prinsipidir



Son illər siyasəti və iqtisadiyyatı iflasa uğramaqda olan Fransanın müsəlmanlara qarşı dini və etnik dözümsüzlüyünün dövlət siyasəti kimi təsisatlandırılması tarixi arxiv materialları və hadisələrlə sübut edilmişdir. Ermənistan da islamofobiyanın sistemli şəkildə yayıldığı ölkədir. Xatırladaq ki, Ermənistan azərbaycanlıları sürgün edib qətlə yetirməklə yanaşı, xalqımıza məxsus zəngin mədəni irsi də yer üzündən silib. 1905-1908,

1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından məcburi şəkildə deportasiya ediliblər. Bu döşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması olub. 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi köndindən sonuncu azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik dövlətə çevrilib.

Qərb məkrli siyasəti ilə Ermənistanı uçuruma aparır

Avropa Parlamenti Cənubi Qafqazda sülh və sabitlik istədiyini martın 13-də qəbul etdiyi "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnaməsi ilə bir daha göstərdi.

Təşkilat ikili standartlara əsaslanan bu qətnamə ilə, eyni zamanda Azərbaycana qarşı qərəzini növbəti dəfə açıq şəkildə nümayiş etdirdi.

Təkbizədləmə faktları deməyə əsas verir ki, Qərbin ermənipərəst ölkələri, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar Ermənistanın Azərbay-

can torpaqlarının iyirmi faizini işğal altında saxladığı otuz ilə yaxın müddətdə və sonrakı illərdə hər zaman işğalçı dəstəkləyiblər. Beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərə uyğun olaraq, ölkəmizin ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməli olan Ermənistanın apardığı işğalçı siyasətinə, döşətli cinayətlərinə, azərbaycanlılara qarşı həyata keçirdiyi qətləmələrə, soyqırmlara görə cavab verməsinə deyil, misli görünməmiş haqsızlıqlarla, odalozsuzluqla üzülən Azərbaycan sənəsinə, işğal faktı ilə barışmasına sız göstərdilər.

Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarıdır

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib



Əvvəli 1-ci sah.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransının iclaslarında mütəmadi iştirak etməsindən və bu çərçivədə aparılan müzakirələrdən məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransına səfəri çərçivəsində Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında COP29-la əla-

qədar əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.

Söhbət zamanı COP29-un Azərbaycanla keçiriləcək sessiyası çərçivəsində Münxen Təhlükəsizlik Konfransının iqlim təhlükəsizliyi mövzusunda və sülh gündəliyinə həsr olunmuş ayrıca bir tədbirin təşkilinə dair müzakirələr aparıldı.

Volfqanq İşinger Münxen Təhlükəsizlik Konfransı Fondunun il ərzində dünyanın müx-

təlif bölgələrində də tədbirlər keçirdiyini deyərək, ölkəmizin bu tədbirlərdə təmsil olunması ilə əlaqədar dövləti çatdırdı.

Söhbət zamanı regional sülh gündəliyi ilə bağlı müzakirələr aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarı olduğunu və sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin möhürü Azərbaycan tərəfindən təklif olunduğunu vurğuladı.

Görüşdə COP29-un sülh gündəliyinə xidmət edəcəyi qeyd olundu. Dövlətimizin başçısı bildirdi ki, COP29-un Azərbaycanla keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar möhür sülh gündəliyi əsasında meydana çıxan məqamlardır. Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinə irəliləməyə çalışacaq. Söhbət zamanı qarşılıqlı marağı doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Mina probleminin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin də dəstəyi vacibdir

Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib



Əvvəli 1-ci sah.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.

Dennis Fransis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunun və buradakı aparılan müzakirələrin önəmini vurğuladı. O, Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdi.

Qonaq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı, bu çərçivədə yaradılmış və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliyanın daxil olduğu "üçlük" mexanizminin əhəmiyyətini vurğuladı.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın COP29 prosesi çərçivəsində inklüziv yanaşmadan çıxış et-

diyini və "üçlük" mexanizminin COP çərçivəsində ilk dəfə yaradıldığını bildirdi.

Söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəliləndirildiyi və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığını qeyd olundu.

Dövlətimizin başçısı vurğuladı ki, COP29-un Azərbaycanla keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycanın Ermənistanın Şərqi Avropa qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a evsahibliyi etmək üçün namizədliyi dəstəkləyib və qarşılıqlı şəkildə hərbiçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsi-

nə uyğun olaraq özünümüdafie hüququndan istifadə edərək son qoyub və notica etibarlı region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.

Görüşdə minalar, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və BMT Baş Assambleyasının gündəliyində duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın su resurslarının ölkəmizin hüduqları və sərhədləri xaricində formalaşdığını, ona görə də transsərhəd çayların ekoloji təmizliyinin və bu xüsusda region ölkələri arasında əməkdaşlığın vacibliyini qeyd etdi.

Dövlətimizin başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğuladı. Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyətin dəstəyini vacibliyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəliləndirildiyi və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığını qeyd olundu.

Prezident İlham Əliyev Azərbaycanın su resurslarının ölkəmizin hüduqları və sərhədləri xaricində formalaşdığını, ona görə də transsərhəd çayların ekoloji təmizliyinin və bu xüsusda region ölkələri arasında əməkdaşlığın vacibliyini qeyd etdi.

Dövlətimizin başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğuladı. Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyətin dəstəyini vacibliyini qeyd etdi.

Görüşdə Azərbaycanın BMT təsisatları ilə əməkdaşlığı çərçivəsində Dünya Şəhərsalma Forumu kimi əhəmiyyətli tədbirin 2026-cı ildə ölkəmizdə keçirilməsinin vacibliyini bildirdi.

"Yaşıl keçid" ölkəmiz üçün prioritet istiqamətlərdən biridir

Prezident İlham Əliyev BMT-nin İnkişaf Programının administratorunu qəbul edib



Əvvəli 1-ci sah.

AZƏRTAC xəbər verir ki, Axim Ştayner COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın sədrliyi münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, BMT-nin İnkişaf Proqramı COP29-un keçirilməsi istiqamətində Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Qonaq Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında Azərbaycanla UNDP arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, ölkəmizin dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun olaraq "yaşıl artım" və rəqəmsal transformasiyanın həyata keçirilməsində BMT-nin İnkişaf Proqramının sız əməkdaşlığa hazır olduğunu vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası haqqında məlumat verdi, "yaşıl keçid" in ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin bərpaulunan və "yaşıl enerji" potensialının 200 qıvavattan artıq olduğunu və yaxın müddətdə Azərbaycanın 5 meqavat gücündə bərpaulunan enerji resursu istehsal etmək imkanı olacağını dedi. Bu xüsusda Azərbaycanın Xəzər dənizini və Qara dənizi birləşdirən bərpaulunan "yaşıl enerji" dəhlizinin formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyini və bu istiqamətdə region ölkələri ilə birgə əməkdaşlığın həyata keçirildiyini vurğuladı.

qamətində təcrübəyə malik olduğunu vurğuladı. Qonaq Azərbaycanın inkişaf təcrübəsinin dünyanın digər ölkələri üçün də maraqlı ola biləcəyini qeyd etdi.

Axim Ştayner vurğuladı ki, Azərbaycanın "yaşıl keçid" transformasiyası COP29-a evsahibliyi etməsi konsepsiyası ilə tam uyğunluq təşkil edir və ölkəmizin nümunəsi beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Prezident İlham Əliyev Axim Ştayneri COP29 konfransına dəvət etdi. Qonaq dəvəti minnətdarlıqla qəbul etdi.

Görüşdə Azərbaycanın inkişaf proqramının regional nəqliyyat dəhlizini və Orta dəhlizi, kənd təsərrüfatını, turizmin inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, su resurslarının səmərəli idarə olunmasını və digər sahələri əhatə etdiyi bildirildi.

Söhbət zamanı ərazilərin minalardan təmizlənməsində

qamətində təcrübəyə malik olduğunu vurğuladı. Qonaq Azərbaycanın inkişaf təcrübəsinin dünyanın digər ölkələri üçün də maraqlı ola biləcəyini qeyd etdi.

Axim Ştayner vurğuladı ki, Azərbaycanın "yaşıl keçid" transformasiyası COP29-a evsahibliyi etməsi konsepsiyası ilə tam uyğunluq təşkil edir və ölkəmizin nümunəsi beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Prezident İlham Əliyev Axim Ştayneri COP29 konfransına dəvət etdi. Qonaq dəvəti minnətdarlıqla qəbul etdi.

Görüşdə Azərbaycanın inkişaf proqramının regional nəqliyyat dəhlizini və Orta dəhlizi, kənd təsərrüfatını, turizmin inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, su resurslarının səmərəli idarə olunmasını və digər sahələri əhatə etdiyi bildirildi.

Söhbət zamanı ərazilərin minalardan təmizlənməsində

Azərbaycan ilə UNDP arasında əməkdaşlığın dərinləşdirilməsinin önəminə toxunuldu, bu sahədə UNDP ilə birgə Bakıda illik əsasda keçirilən konfransın vacibliyi vurğulandı. Azərbaycanın hazırda UNDP ilə birlikdə qlobal humanitar minatəmizləmə üzrə regional təlim mərkəzi kimi rolunun inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparıldı.

Qonaq qeyd etdi ki, UNDP humanitar minatəmizləmə sahəsində Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Ərazilərimizin işğaldan azad olunmasında indiyədək ermənilərin basdırıldığı minaların partlaması nəticəsində 350-dən çox vətəndaşımız həlak olduğu və yaralandığı bildirildi.

Axim Ştayner XI Qlobal Bakı Forumunun əhəmiyyətinə də toxunaraq, bu tədbir çərçivəsində aparılan müzakirələrin vacibliyini vurğuladı.

Əlahiddə Ümumqoşun Ordunun bölmələri poliqon və təlim sahələrində praktiki məşğələlər keçirlər

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Raket və Artilleriya birləşmə, hissə və bölmələrində döyüş hazırlığı üzrə praktiki məşğələlər planı uyğun olaraq poliqon və təlim sahələrində davam etdirilir.

Müdafə Nazirliyinin Mətbuat xidmətinin AZƏRTAC-a verilən məlumata görə, məşğələlərə özüyərli və yedəklənən artilleriya qurğuları, "Qasırga", "Smec", "Qrad" yayılım atəşli reaktiv sistemlər, minaatan batareyaları və radiolokasiya kəşfiyyat kompleksləri cəlb olunur.

Raket və Artilleriya birləşmə, hissə və bölmələrin hazırlığında əsas diqqət pilotsuz uçuş aparatlarından və qoşun kəşfiyyat vasitələrindən istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, hədəflərin aşkarlanması, atəş tapşırıqlarının yerinə yetirilməsi üzrə şəxsi heyətin praktiki vərdişlərinin artırılmasına yönəldilir.

Məşğələlərdə silahlanmada olan pilotsuz uçuş aparatları və lazer məsafə ölçənlərini tətbiq etməklə hədəflərin koordinatlarının dəqiq təyin edilməsi atəş tapşırıqlarının səmərəli həllində şəxsi heyətin hazırlığına öz müsbət təsirini göstərir.

Raket və Artilleriya birləşmə, hissə və bölmələrin döyüş hazırlığı səviyyəsi, atəş və idarə olunmasına və nəzarət kompleks məşğələlərində batareya və divizion tərkibində doxlanaraq qiymətləndirilir.

Məşğələlərdə silahlanmada olan pilotsuz uçuş aparatları və lazer məsafə ölçənlərini tətbiq etməklə hədəflərin koordinatlarının dəqiq təyin edilməsi atəş tapşırıqlarının səmərəli həllində şəxsi heyətin hazırlığına öz müsbət təsirini göstərir.

Raket və Artilleriya birləşmə, hissə və bölmələrin döyüş hazırlığı səviyyəsi, atəş və idarə olunmasına və nəzarət kompleks məşğələlərində batareya və divizion tərkibində doxlanaraq qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır və ən xoş arzularımı bildirirəm.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə Azərbaycan arasında əlaqələrin, eləcə də Azərbaycanın təşkilat üzvlüyü məsələsində Sizinlə əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Azərbaycan ÜTT-yə üzvlük prosesini yenidən aktivləşdirmək üçün 2023-cü ildə danışıqlar masasına qayıdıb. Qalan məsələlərin həllində Sizin liderliyi çox vacib rol oynayacaq və bu məsələləri 2-3 il ərzində həll etmək olar.

Azərbaycanın Avropa və Asiyalı birləşdirən strateji coğrafi mövqeyini nəzərə alsaq, onun ÜTT-yə üzvlüyü təşkilat və dünya iqtisadiyyatı üçün böyük marağı həssas edir.

Azərbaycanın təşkilat üzvlüyü təşkilatın üzvlüyü iqtisadiyyatını daha da şaxələndirməsinə, Qafqazda və Mərkəzi Asiyada regional tərəfdaşlar arasında ticarət əlaqələrinin daha çox inkişafına töhfə verəcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Konfransı - COP29-a evsahibliyi edən Azərbaycan 2024-cü ildə çoxtərəfli əməkdaşlıqda aparıcı rol oynayacaq. Azərbaycanla əməkdaşlıq etməyi və ticarətə qlobal iqlim dəyişikliyinə təsirlərinin azaldılmasında roluna görə xüsusi tematik gün kimi müəyyən edilmiş COP28-də əldə olunan nailiyyətləri daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, Azərbaycan COP29-da Ticarət Gücü təşkil edəcək və ÜTT Katibliyi onun uğurlu keçirilməsi üçün Sizə dəstək verməyə hazırdır.

ÜTT çoxtərəfli ticarət sistemində daha dərin inteqrasiyanı həyata keçirdiyi üçün onun beynəlxalq əməkdaşlığı möhkəmləndirməsinə və Azərbaycanı dəstəkləməsinə sadiq qaldığına əmin ola bilərsiniz. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Nəzi Okonco-İVEALA,
Ümumdünya Ticarət Təşkilatının baş direktoru

Azərbaycanın yüksək global nüfuzunun göstəricisi

Böyük Britaniya ölkəmizə dəstəyini davam etdirir

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakin Prezident İlham Əliyevə ünvanladığı məktub beynəlxalq aləmdə dövlətimizə olan yüksək etimadın və Azərbaycanın yüksək global nüfuzunun bariz nümunəsidir. Məktubda qeyd edilənlər həm də Azərbaycanla Britaniya arasında münasibətlərin inkişaf edən xətt üzrə irəlilədiyini sübuta yetirir. Təsədüfi deyil ki, Britaniya gücünə və qüdrətinə inandığı Azərbaycanı hər zaman olduğu kimi, COP29-la bağlı da dəstəkləməyə davam edir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat söyləyib ki, Bakıdan noyabr ayında COP29-a evsahibliyi etməsi ilə bağlı qərar bütün dünyanın diqqətindədir.

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakin Bakı Qlobal Forumunun keçirilməsi münasibətilə ilə təbriki də bunu təsdiq edir. Platformanın vacibliyi və dünyanın qarşısında aciz olduğu ön mühüm problemin həllinə yönəlməsi bu beynəlxalq tədbir BMT çərçivəsində ən genişmiqyaslı tədbirdir. Nəzərə almaq lazımdır ki, COP28-də yüz minə yaxın nümayəndə iştirak etmişdi. Prezident İlham Əliyev də həmin Zirvə görüşünün iştirakçılarından biri idi. Bu faktlar COP29-a evsahibliyinin nə qədər məsuliyyətli və əhəmiyyətli olduğunu xəbər verir. Lakin şübhə yeri yoxdur ki, Azərbaycan hər zaman olduğu kimi, bu tədbirə də evsahibliyi etmək kimi mühüm vəzifənin öhdəsindən layiqincə gələcək. Rişi Sunak da öz təbrik məktubunda ölkəmizin bu işin öhdəsindən uğurla gələcəyini inandığını xüsusi qeyd edib".

Deputatın dediklərinə görə, COP29-un Bakıda keçiril-



dəliyini sadiqdir, ədalətli keçid kursunun qəbul edilməsinin zərurliyini anlayırıq. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün trilyonlarla vəsaiti cəlb edəcək iddialı nəticələr əldə etməliyik. Azərbaycan, BƏƏ və Braziliyanın bu sahədə birgə fəaliyyətini də dəstəkləyirik".

Baş nazir həmçinin Qafqazda bu sahədə əldə etdikləri təcrübəni bizimlə bölüşməyə hazır olduqlarını da vurğulayıb. Müşfiq Cəfərov baş nazirin Britaniyanın Xəzər dənizi vasitəsi ilə yeni nəqliyyat bağlantılarının dəstəklənməsi ilə bağlı fikirlərinə də xüsusi diqqət çəkib. O qeyd edib ki, təbrik məktubunda "COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək daha önəmli hadisə olardı" ifadəsi Azərbaycan xalqını yeni uğurlara daha da ruhlandırır.

Deputat, Rişi Sunakin məktubuna toxunaraq bildirdi ki, o, qlobal tullantıların azaldılmasının tərəfdarıdır: "Böyük Britaniya neft və qaz istehsalçısı olan ölkə kimi Paris öh-

Nəzi QAFARZADƏ,
"Azərbaycan"

2023-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabatı

Hörmətli xanım sədr! Hörmətli deputatlar!

Nazirlər Kabineti 2023-cü ildəki fəaliyyəti haqqında hesabatla Milli Məclis qarşısında çıxış edir. Belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa böyük fayda verir.

Hökumətin gördüyü işləri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və qarşıda duran vəzifələri və çağırışları bir daha dəqiqləşdirməyə şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətinə 44 günlük Vətən müharibəsində son qoyulduqdan 3 il sonra - 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilmişdir. Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir.

Və məhz 7 fevral tarixində prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi odur ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir.

2023-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu il olmuşdur.

Prezident İlham Əliyev 2024-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində xüsusi olaraq vurğulamışdır ki: "Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq".

Dövlətimizin başçısı müasir tariximizin yeni dövrünün məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını bildirmiş və bu gün ölkə qarşısında duran yeni vəzifələri yeni dövrün vəzifələri kimi dəyərləndirmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabat dövründə həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf edir.

Dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünün "Heydər Əliyev İli"nə təsadüf etməsi olduqca əlamətdardır. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun strateji inkişaf xəttini uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişaf Azərbaycan modelini yaratdı.

Hörmətli deputatlar!

2023-cü il əhatə edən hesabat dövründə də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin edilmişdir.

Bela ki, hesabat ilində ölkədə

- 123 mlrd. manatlıq və ya 2022-ci ilə müqayisədə real ifadədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur;

- əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil etmişdir;

- 2023-cü ildə ÜDM istehsalı 2022-ci ilə müqayisədə neft-qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7% artmışdır;

● qeyri neft-qaz sənayesi 8,0% artmışdır.

2023-cü ildə xarici ticarət dövriyyəsi təxminən 45 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət balansu 10,3 mlrd. dollar olmuşdur. Qeyri-neft ixracı 9,8% artaraq 3,3 mlrd. dollar üstələmişdir.

2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd. dollar təşkil etmişdir (ÜDM-in 95% səviyyəsindədir). Və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir.

2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd. ABŞ dolları olmuş və ÜDM-in 8,9%-ni təşkil etmişdir.

Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi iqtisadiyyatın işlər ciddi nəzarət ilə davam etdiriləcək.

Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır.

Hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürlüştürmə zamanı 3,3 mlrd. manat artırılmışdır ki, bu da ötən il Strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan vermişdir.

Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35,6 mlrd. manat olmuşdur ki,



bu da 2022-ci ilə müqayisədə 4,9 mlrd. manat (və ya 16%) çoxdur.

Xərcləri isə 36,5 mlrd. manat və ya 99,5% səviyyəsində icra olunmuşdur ki, bu da 2022-ci ilə müqayisədə 4,4 mlrd. manat (və ya 13,7%) çoxdur.

Eyni zamanda Azərbaycan İnvestisiya Holdinginin idarəetməsinə verilmiş dövlət müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir. 2023-cü ildə Portfel Şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74%, EBİTDA göstəricisi 101% artmış və 11 şirkətdən 8-də potensial dividendödəmə imkanları yaranmışdır.

Hörmətli deputatlar!

2023-cü ildə əldə olunmuş müsbət makroiqtisadi göstəricilərdən biri olan inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən anti-inflyasiya siyasətinin təsirindən azalmışdır. Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaltmışdır.

Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "Inflyasiya və qiymət monitorinqi" üzrə işçi qrupu yaradılmışdır. Qiymət formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən "Qiymət İzləmə Təbiiqi" sistemi yaradılmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8% orta illik inflyasiyaya nail olunmuşdur. İllik inflyasiya isə 2,1% təşkil etmişdir.

Hörmətli deputatlar!

2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 36%-i və ya 13,1 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir (artım 12,7%).

2023-cü ildə minimum əmək haqları 15% artırılaq 300 manatdan 345 manata çatdırılmışdır. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 700 min nəfər işçinin əməkhaqqı orta hesabla 15% artırılmışdır.

Həmçinin minimum pensiya məbləği 16,7%, orta pensiya məbləği 17,3%, yaşa görə pensiya məbləği isə 16,5% artmışdır.

2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşmiş və müvafiq olaraq 2022-ci ilə müqayisədə 17% və 23% artırılaq 246 manat müəyyən edilmişdir.

2023-cü ildə təkə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 mln. manat vəsait ayrılması və 1,9 milyon vətəndaşı əhatə etmişdir.

Hesabat ilində səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması məqsədilə əhalinin icbari tibbi sığortalanması üzrə dövlət büdcəsinin payına düşən vəsait 1 mlilyard 264 mln. manat təşkil etmişdir (artım 12,6%).

Hörmətli deputatlar, ötən il Sizin dəstəklədiyiniz dərman vasitələrinin tənظیمatının sahəsində qanunvericilikdə beynəlxalq təcrübəyə uyğun mühüm dəyişikliklər edilmişdir.

Bela ki, əcazətliq sahəsində qabaqcıl ölkələrdə istehsal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınması prosesi sadələşdirilir, qiymət-qayma sistemi təkmilləşdirilir, elektron resept tətbiqinə başlanılır.

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin təminatının əhatə dairəsi genişləndirilir, yerli istehsalın təşkil istiqamətində müvafiq tədbirlər görülür.

Bütün bunlar ölkə ərazisində dərman vasitələrinin çətinliklə alınması, əcazətliq sektorunun rəqəbəti inkişafına və əhalinin daha keyfiyyətli dərman vasitələri ilə optimal qiymətlərlə təchizatına xidmət edəcəkdir.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə postmüharibə dövründə 6000 mənzil şöhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilmişdir, habelə 474 avtomobil müharibə əlillərinə təqdim edilmişdir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən 354 mln. manat vəsait yönəldilmişdir. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində hərbi qulluqçulara 473 ədəd tam təmirli mənzil alınmışdır.

Hörmətli deputatlar!

Qeyd etməliyəm ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülməsi üçün yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln. manat vəsait ayrılmışdır. 26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Bu istiqamətdə cənab Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln. manat vəsait ayrılmışdır. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək.

2023-cü ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə 4,4 mlrd. manat vəsait ayrılması (artım 19,2%). 2023-cü ildə 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılmışdır. Habelə ötən il Heydər Əliyev Fondu tərəfindən 17 ümumi təhsil müəssisəsi tikilmiş, 2-si əsaslı təmir olunmuş və 9-nun isə tikinti işləri davam etdirilib.

Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradılıb.

Hörmətli deputatlar!

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsulları ilə ödənilməsinə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması Hökumətin gündəliyində duran əsas vəzifələrdən biridir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 mln. manat vəsait ayrılmışdır. 1 yanvar 2024-cü ildən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılmışdır.

Deputatları narahat edən pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri alınmayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olmuşdur ki, onlardan 47 min 509 müraciət üzrə (~90%) dövlət qeydiyyatı aparılmış və mülkiyyət sənədləri verilmişdir.

Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli də mühüm vəzifələrdən biridir. Su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilmişdir.

Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 466 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılmışdır. 2023-cü ildə əsas su anbarlarında suyun həcmi 13,3 mlilyard kubmetr təşkil etmişdir ki, bu da 2022-ci ilə müqayisədə 2,2 mlilyard kubmetrdən çoxdur.

Ötən il su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcəkdir.

Hörmətli deputatlar!

Möhtərəm Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılmış və ölkə iqtisadiyyatına reintegrasiya istiqamətində işlər sürətlə davam etdirilmişdir.

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur. 2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat vəsait ayrılmışdır, o cümlədən 2023-cü ildə 5,6 mlrd. manat. 2024-cü ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.

2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülmüşdür. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir. Elektrik təsərrüfatı yenidən qurulur, demir yollar çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə verilib. 24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya "Azərenerji" tərəfindən istismar edilmişdir.

İşğaldan azad olunan ərazilərdə "yaşıl enerji" potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su-Elektrik Stansiyası yenidən qurulub, tikilib, və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib.

Hörmətli deputatlar!

Genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatomizləmə Agentliyi və minatomizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 mln. hektar ərazi minalardan təmizlənmişdir.

Ümumiyətlə 1 mart 2024-cü il tarixinədək 123 min hektardan artıq ərazi təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib. 2024-cü ildə isə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 mlrd. manat vəsait ayrılmışdır (2022-ci ilə müqayisədə 19,6% çox).

Hörmətli deputatlar!

Hesabat ilində Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənmişdir. Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatmışdır. Və gələcəkdə bizim ixrac coğrafiyamız Avropa istiqaməti üzrə daha da artacaqdır. Eyni zamanda ölkəmiz böyük bərpaolunan külək və günəş enerjisi potensialına malikdir.

Prezident İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində bu istiqamətdə mühüm işlər görülür. Ölkədə, habelə Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ" stansiyası istismara verilmişdir.

2023-cü ildə Naxçıvanda 400 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi və elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair memorandum imzalanmışdır.

Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması və tranzit potensialının reallaşdırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir.

2023-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32,8 mln. ton olmuşdur. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni tranzit yüklər təşkil etmişdir. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaları 12,5 faiz artmışdır.

Hörmətli xanım sədr, hörmətli deputatlar!

Hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar barədə Sizinlə məlumatlandırmaq istəyirəm:

1. Yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın uğurlu icrasını və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur.

2. Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcəkdir. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaqdır.

3. Əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır.

Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaqdır.

4. İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaqdır. Məhz rəqabət məəcəlləsinin qəbul olunması və dövlət-özəl tərəfdaşlığının təşviqi iqtisadi artımın sürətlənməsinə əlavə zəmin yaradacaqdır.

Eyni zamanda cənab Prezidentin sərəncamı ilə səkkiz dövlət müəssisəsinə özəl investisiyaların cəlb edilməsi bu prosesə təkan verəcəkdir.

Ölkədə pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlb edilməsinin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi istiqamətində zəruri işlər davam etdiriləcəkdir.

5. Bütöce xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidə bağlı islahatlar sürətləndiriləcəkdir.

6. Cənab Prezidentin Hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biri də yüksəkəfəqli insan kapitalının formalaşdırmaqdır. Bunun üçün azərbaycançılıq prinsiplərini özündə ehtiva edən innovativ müasir təhsilin və elmin, sağlam cəmiyyətin və texnoloji inkişafın təşviqi əsas şərhlərdir.

7. Dünyada gedən geosiyasi proseslər ölkəmizin nəqliyyat infrastrukturuna olan ehtiyacı daha da artıracaqdır. Bu sahədə qəbul olunmuş proqramlar Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsinə və tranzit yükdaşımaların təşviqinə imkan verəcəkdir.

8. Cənab Prezidentin Hökumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbaycanı 5 min məqavata yaxın bərpaolunan enerji istehsalına nail etməkdir. Eləcə də ölkəmiz "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji" ixrac edən vacib tərəfdaşlardan biri olmağı planlaşdırır.

Məhz cənab Prezident tərəfindən aparılan məqsədyönlü və uğurlu "yaşıl enerji" siyasətinin nəticəsidir ki, COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi qərar alınmışdır.

Bu beynəlxalq birləşən Azərbaycanın olan böyük hörmət və etimadının bariz göstəricisidir.

Əlbəttə ki, bütün bu vəzifələr və hədəflərə nail olmaq üçün dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyatın inkişafı təmin ediləcəkdir.

Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Möhtərəm cənab Prezidentin söylədiyi kimi, "Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir və öz siyasətini də buna uyğun şəkildə aparır".

Hörmətli xanım sədr, hörmətli deputatlar!

2024-cü ildə məsuliyyətli və şəərəli vəzifələrin yerinə yetirilməsində, qanunvericilik sahəsindəki fəaliyyətinizdə Sizlərə uğurlar əla edirim.

Fürsətdən istifadə edib qarşıdan gələn Novruz bayramı münasibətilə hər birinizi ürəkdan təbrik edir, cansaxlıq və xoşbəxtlik arzulanıram.

Diqqətinizə görə sağ olun!

Milli Məclisin iclasında

Hökumətin hesabatı dinlənilib

Martın 15-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Milli Məclisin Sədri Sahibə Qafarova ötən iclasdan bəri, yəni son günlər ərzində Milli Məclisdə görülmüş işlər haqqında qısa məlumat verərək bildirdi ki, bu dövrdə Milli Məclisin 13 komitə iclası keçirilib, bir sıra qanunvericilik aktlarının layihələri ətraflı və geniş müzakirə edilmiş və plenar iclasda baxılmasına dair rəy verilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar" mövzusunda geniş icimai dirləmə keçirib. Dinləmədə Milli Məclisin müxtəlif komitələrinin üzvləri, Aparatın müvafiq şöbələrinin işçiləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Yerüstü Nəqliyyat Agentliyinin rəhbər vəzifəli şəxsləri, habelə Boston Consulting Group şirkətinin nümayəndəsi və müstəqil ekspertlər də iştirak ediblər.

Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Sahibə Qafarova Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Bolqarıstan Xalq Məclisinin Sədri Rostin Dimitrov Jelyazkov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Əfzəl Xan, Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Beker və rəhbərlik etdiyi heyət, Avstriya Parlamentinin Conubi Qafqazla dostluq qrupunun rəhbəri Andreas Minnix və qrupun üzvləri, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanaşvili və komitənin üzvləri, UNICEF-in Azərbaycanadakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullaha ilə görüşlərində məlumat verib.

Qeyd olunub ki, bu görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusən parlamentlərarası iş birliyinin gücləndirilməsi yolları nəzərdən keçirilib. Spiker bu görüşlərdə həmsöhbətlərinə Azərbaycanın bugünkü realıqları barəsində geniş məlumat verdiyi diqqətə çatdırıb. O, bu görüşlərdə Conubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri barədə fikirlərinin bölüşdürüldüyünü, bezi beynəlxalq təşkilatlarda Azərbaycanın qarşı ikili standartların olduğunu da vurğulayıb.

Diqqətə çatdırılıb ki, Milli Məclisdə bu ərzədə Türkdövlətləri Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 11-ci iclası da keçirilib. İclas "TÜRKPA üzvü olan dövlətlərdə elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi" mövzusunda həsr edilmişdir.

Milli Məclisin Sədri onu da qeyd edib ki, martın 13-də Avropa Parlamenti ölkəmizə qarşı qərəzli münasibətini bir daha nümayiş etdirərək "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnamə qəbul edib. Milli Məclis anti-Azərbaycan xarakterli bu növbəti qətnaməyə yəndə öz qəti etirazını bildirib.

Sonra iclasın gündəliyi təsdiq olunub. Spiker bildirdi ki, Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.

Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumət üzvlərinin ilk dəfədir ki, Milli Məclisin iclasında iştirak etdiklərini deyən Sahibə Qafarova xatırladı ki, fevralın 16-da Baş nazirin təyinatına razılıq məsələsinə baxılarkən biz hörmətli Əli Əsədovu təbrik etmişdik. İndi isə firsətdən istifadə edərək, hökumətin bütün üzvlərini səmimi-qəlbədən təbrik edirik və onlara yeni uğurlar arzulayırıq.

2023-cü il milli inkişaf tariximizdə "Heydər Əliyev İli" kimi daxil oldu-



ğunu deyən Milli Məclis Sədri sözünə görə, bunlarla birlikdə, ötən il cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü qeyd edildi: "Keçdiyimiz tarixi dövrün təhlili göstərir ki, Ulu Öndörün rəhbərliyi ilə ölkə iqtisadiyyatında bərqərar edilmiş inkişaf dinamika möhtərəm cənab Prezidentin rəhbərliyi ilə ildən-ildə daha da möhkəmlənmiş və 2023-cü ilin uğurlu göstəricilərində yeni ifadəsini tapmışdır".

2023-cü ilin iqtisadi göstəricilərinə toxunan Sahibə Qafarova deyib ki, ötən il ölkədə 123 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2022-ci ilə müqayisədə 1,1 faiz çoxdur. Sevincdirici hal odur ki, artım qeyri-neft-qaz sektorunun hesabına təmin edilmişdir.

Diqqətə çəkməli məqamlardan biri də dövlətin strateji valyuta ehtiyatlarıdır. 17 faizdən çox artması və 68,5 milyard ABŞ dolları təşkil etməsidir. 2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 20 milyard manatdan çox investisiya qoyuluşu həyata keçirilib. Bu isə əvvəlki illə müqayisədə 9,8 faiz çoxdur.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ildə 5,6 milyard manatadək vəsait xərclənib. Ötən üç ildə isə bu vəsait 12 milyard manatdan çox olub. Bütün bunlar dövlət başçısı möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirildiyini, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının möhkəmləndirildiyini, iqtisadiyyatın şaxələndirildiyini və neft gəlirlərindən asılılığın azaldıldığını, infrastrukturun inkişafının və digər sahələrdə hökumətin fəaliyyətinin səmərəli qurulduğunu söyləməyə əsas verir.

Milli Məclis Sədri sözünə görə, əminliklə söyləmək olar ki, bu gün ölkəmizin malik olduğu zəngin resurslar qarşıya qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır: "Mən bu il fevralın 14-də möhtərəm cənab Prezidentin andçimə mərasimində söylədiyini nitqədən bir fikri xatırlatmaq istəyirəm. Cənab Prezident demişdi ki, yeni dövr qəddar qoyarkən böyük ümidlərlə yaşayırıq. ...Bu yeni dövr uğurla başlayır, uğurla da davam edəcək".

Spiker deyib ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsinin parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradığını biz həmişə məmnunluqla qeyd edirik. Ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat təqdim edilmişdir. Eyni zamanda artıq 4 ildir ki, hesabat ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə Milli Məclis deputatlarının təkliflərinin icrası barədə məlumat da daxil edilmişdir.

Spiker deputatların aparılacaq müzakirələrdə fəal iştirak edəcəyinə və səmərəli təkliflər irəli sürəcəyinə əminliyini bildirdi.

Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib. (Hesabat qəzetin bugünkü nömrəsində dərc edilmişdir).

İclasda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələr aparılıb. Parlamentin komitə sədrləri Zahir Oruc, Fazil Mustafa, Tahir Mirkişili, Əhliman Əmiraslanov, deputatlar Nurlan Həsənov, Soltan Məmmədov, Elnur Allahverdiyev, Kamran Bayramov, Vüqar Bayramov, Müşfiq Məmmədli, Elşad Mirbəşir oğlu, Musa Qasımlı, Aydın Mirzəzadə, Bəhrüz Məhərrəmov, Sahib Aliyev, Eldar Quliyev çıxış ediblər.

Millət vəkili Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla başa vurduğu 2023-cü ilin əlamətdar və tarixi hadisələrlə yadda qaldığını söyləyiblər. Ötən il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin, Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümünün qeyd olunduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini, dövlət başçısı tərəfindən bayrağımızın Xankəndidə, Xocalıda ucaldıldığını, Qarabağda quruculuq işlərinin davam etdirildiyini, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində

uğurlu nəticələrin əldə edildiyini, ölkənin hərbi potensialının, müdafiə qabiliyyətinin daha da gücləndirildiyini vurğulayıblar.

Bildirilib ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, apardığı ardıcıl islahatlar, müvəffəqiyyətlə reallaşdırdığı iqtisadi strategiya ötən ildə ölkəmizin hərtərəfli inkişafının davamlılığını təmin edib, bütün sahələrdə irəliləyişin əldə edilməsinə şərait yaradıb. Təqdirəlayiq haldır ki, bu inkişaf Qarabağ və Şorqi Zəngəzur İqtisadi rayonlarını da tam əhatə edir. Həmin bölgələrdə təhlükəsizliklə bağlı çətinliklərə baxmayaraq, sənaye, infrastruktur, aqrar, ekologiya, tikinti, şəhərsalma və xidmət sahələrində xeyli işlər görülüb.

Hesabat müsbət qiymətləndirən deputatlar onun struktur və məzmun baxımından əhatəli olduğunu bildirdilər. Milli Məclis və Hesablama Palatasının təklif və tövsiyələrinin icrasına da geniş yer ayrılmasını qeyd ediblər. Çıxışlarda hesabat ilində ölkəmizdə iqtisadi artımın qeyri-neft-qaz sektoru hesabına təmin edilməsi, neft-qaz sektorunun regional iqtisadi nüfuzumuzun güclənməsində aktiv rol oynaması, strateji ehtiyatlarımızın artmasının iqtisadi müstəqilliyimizi daha da gücləndirməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması yüksək qiymətləndirilib.

Qısa fasilədən sonra Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatı da müzakirələr davam etdirilib.

Müzakirələrdə Milli Məclis Sədri ilin birinci müavini Əli Hüseynli, komitə sədrləri Bəxtiyar Əliyev, Sadiq Qurbanov, Musa Quliyev, deputatlar Azər Badamov, Razi Nurullayev, Kamil Əliyeva, Qüdrət Həsənov, Əliyev, Azay Quliyev, Emin Hacıyev, Ceyhun Məmmədov, Müşfiq Cəfərov, Sevil Mikayılova, Səbinə Xasayeva, Naqif Həməzəyev, Əli Məsimli, Sabir Rüstəmoxanlı, Əziz Ələkbərov, Fəzail Ağamalı öz fikirlərini açıqlayıblar.

Deputatlar Nazirlər Kabinetinin hesabatında 2023-cü ildə qarşıya qoyulmuş vəzifələrin, onların uğurlu həlli istiqamətində görülmüş işlərin dolğun şəkildə əks olunduğunu qeyd ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi, institusional

islahatlar və uğurlu xarici siyasət nəticəsində dövlətin müstəqilliyi daha da möhkəmləndirilib, əhalinin sosial rifahı yaxşılaşdırılıb, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilib. Qeyd olunub ki, ötən müddət ərzində Böyük qayıdış dair və regionların inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə əlaqədar həyata keçirilən tədbirlər yüksək qiymətləndirilməlidir.

Bildirilib ki, sənəddə iqtisadiyyatın bütün sahələrinin inkişafını, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə atılmış addımları əks etdirən statistik rəqəmlər ölkəmizin daha da güclənməsinin göstəricisidir. Ötən il ərzində makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı istiqamətində əldə edilən nailiyyətlər mühüm əhəmiyyət kəsb edir. Vergi və gömrük inzibati sahəsində əsaslı islahatlar, maliyyə sisteminin şəffafliyinin təmin edilməsi istiqamətində görülən işlər mövcud potensialımızdan istifadə üçün ciddi zəmin yaradıb. Diqqətə çatdırılıb ki, 2023-cü ildə bütövlükdə iqtisadiyyatın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün önəmli qanunvericilik tədbirləri də həyata keçirilib.

Çıxışlarda hesabat ilində müdafiə və təhlükəsizlik sahəsində görülən işlər, əldə edilən nəticələr müsbət qiymətləndirilib.

Keçən müddət ərzində hüquqi islahatların aparıldığı, korrupsiyaya qarşı mübarizə sahəsində önəmli tədbirlərin ardıcıl həyata keçirildiyi söylənib. Ötən il əhalinin sosial rifahının qorunması və sosial müdafiəsinin təmin etmək üçün müvafiq qərarların qəbul edilməsi, pensiya, müavinət və digər sosial ödənişlərin məbləğinin artırılması, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən sosial dəstək proqramlarının uğurla davam etdirilməsi yüksək dəyərləndirilib. Təhsil, elm sahəsində görülən tədbirlərdən, dövlətin bu istiqamətdə diqqət və qayğısından bəhs edilmişdir. Səhiyyə sahəsində, o cümlədən əhalinin sağlamlığının qorunması ilə bağlı əldə edilmiş uğurlar, həmçinin İcbari Tibbi Sığortanın tətbiqi, tibbi xidmətlər zərfinin genişləndirilməsi, səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının artırılması təqdirəlayiq hesab edilmişdir.

Hökumətin 2023-cü ildəki fəaliyyətini qənaətbəxş hesab edən millət vəkili, həmçinin bir sıra aktual məsələlərə toxunublar. Müzakirələrin sonunda Baş nazir Əli Əsədov deputatların səsəndirdiyi fikirlərə münasibət bildirdi, qaldırılan məsələlərə aydınlıq gətirdi.

Spiker Sahibə Qafarova Nazirlər Kabinetinin hesabatı ilə bağlı 35 deputatın çıxış etdiyini və onların əksəriyyətinin hökumətin hesabatı haqqında müsbət rəy söylədiyini bildirdi. İclasda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın nəzərə alınması haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bir neçə gündən sonra xalqımız on öziz bayramlarından biri olan Novruz qeyd edəcək. O, deyib ki, Novruz dostluq, üniyyətlə, paklıq və yenilik bayramıdır. Xalqımızın əsl rəhbəri və ölkəmizin çıxış mənbəyi olan Novruz qeyd etmiş milli-mənəvi dəyərlərini təcəssüm etdirir. Spiker təklif edib ki, bu gözəl bayram münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaraq, onlara xalqımızın və dövlətimizin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq!

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Sahibə Qafarova Baş nazir, hökumət üzvlərinə, deputatlara bayram münasibəti ilə təbriklərini çatdırdı.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir



Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Martın 15-də baş prokuror Kamran Əliyev Suraxanı rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Suraxanı və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 49 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığı diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron prokurorluq" informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olmaları üçün də təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

* * *

Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, "Azərişiq" ASC-nin sədri Vüqar Əhmədov martın 15-də Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

Kürdəmir rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bezi məsələlərin yerində həlli ilə bağlı tədbirlər görüldü, həlli araşdırma tələb edən məsələlərə əlaqədar yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yedidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycan, İran və Rusiya arasında enerji körpüsünün yaradılması müzakirə edilib



İran İslam Respublikasında səfərdə olan energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb. Məhdud və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında elektroenergetika sahəsində aktual əməkdaşlıq məsələləri müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlər Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su-elektrik stansiyalarının tikintisi layihəsinin icra vəziyyəti, həmçinin Birgə Texniki Komissiya və İşçi Qrupu çərçivəsində həyata keçirilən proseslərə dair fikir mübadiləsi aparılıb. Hidroqovşaqlar üzrə işlərin təməmlənmə mərhələsində olmasından məmnunluq ifadə edilmişdir. Su ehtiyatlarından istifadə, həmçinin tarixi "Xudafərin" hidroqovşaqlarının açılış mərasiminin keçirilməyi bildirilib. Həmçinin elektrik stansiyalarının inşası ilə bağlı məsələlərin tezəşdirilməsinin vacibliyi vurğulanıb, prosesin sürətləndirilməsi razılaşdırılıb. Su ehtiyatlarından istifadə, həmçinin tarixi "Xudafərin" körpülərinin bərpası, qorunması və saxlan-

ması üzrə İran tərəfi ilə birgə tədbirlərlə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Araz çayı üzərində 36 meqavatt gücündə Ordubad SES-in inşasını sürətləndirəcək tədbirlərin görülməsi, həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə əməkdaşlığın hazırkı vəziyyəti nəzərdən keçirilib. Qısa müddətdə üçtərəfli görüşün keçirilməsi qərar alınmışdır. Söhbət zamanı elektrik enerjisi mübadiləsi, həmçinin tranziti üzrə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunmuşdur. Əməkdaşlıq gündəliyində ölkə prioritet layihələrinin inkişafı istiqamətində qarşılıqlı işlərin gücləndirilməsi razılaşdırılıb.

Yekunda görüşün nəticələrinə dair mətbuat konfransı keçirilib.



Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib

Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə açılış nitqi ilə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov təməlinə tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlığın beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik kimi təməl prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.

Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji



təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd edilib.

Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialı nəzərə alınaraq, Xəzər və Qara dənizləri hövzələrini birləşdirən uğurlu

enerji layihələrinin bağlanması, "yaşıl enerji" sahələrində təşəbbüslər ilə davam etdirilən enerji vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, həmçinin Azərbaycan ilə Ermənistan arasında normalaşma və sülh gündəliyi barədə ətraflı məlumat verib.

Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasından, habelə bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra bölgədə sülh üçün tarixi imkanın yarandığını diqqətə çatdıraraq C.Bayramov bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı revanşist ritorikaya təşviq edən addımlardan çəkinilməsinin, habelə normalaşma prosesi çərçivəsində bir-bəraya ikitərəfli danışıqların

dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri, digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub.

Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, təşkil olunmuş mətbuat konfransı çərçivəsində nazirlər bəyannamələri çıxış ediblər.

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar

Martın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən

AZƏRTAC-a bildiriblər ki, görüşdə təkbətək görüş zamanı Azərbaycan ilə Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qarşılıqlı dostluğa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müşahidə olunan dinamikanın, xüsusilə müttəfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib. İkitərəfli müttəfiqlik münasibətlərinin regional, habelə beynəlxalq platformalar çərçivəsində özünü nümayiş etdirirdi, qarşılıqlı dəstək və həmrəyliyi möhkəmləndirdiyi diqqətə çatdırılıb.

Qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normalaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb. Ölkəmizin mövcud çətinlik və çağırışlara baxmayaraq, sülh prosesinin irəliləməsində qərarlı olduğu, münasibətlərin normalaşmasının öz növbəsində re-



gional sülh və təhlükəsizliyə töhfə verəcəyinə dair inamı olduğunu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlərdən bəhs edərək, COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.

Nazir Hakan Fidan yüksək qonaqpərvərliyə, habelə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunan Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Ölkəmizə COP29-a sadriyyə dövründə uğurlar arzu edən nazir Hakan Fidan Türkiyənin COP29 çərçivəsində də hər zaman olduğu kimi, qarşıda Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacağını vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraqlı maraqları qarşılayan digər məsələlər müzakirə olunub.

Nazirlər azad olunan ərazilərin bərpasında Azərbaycanla həmrəylik ifadə ediblər

Azərbaycan Respublikasının, Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin tam mətni açıqlanıb. AZƏRTAC-ın xəbərinə görə, bəyannamədə bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun davatı və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri İlyə Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü martın 15-də Bakıda keçirilib. Bəyannamədə daha sonra deyilir:

"Nazirlər, Ölkələrin arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq; Qarşılıqlı maraqları birləşdirən bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsinə əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq;

Regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müstəqil rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq;

Yalnız bütün forma və təzahürlərdəki terrorizmin dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müstəqil rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq;

Regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk edərək;

Regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl dəstək kimi regional əlaqələrinin əhəmiyyətini qeyd edərək;

Münaqişədə zərər çəkmiş ərazilərinin yenidənqurulması və bərpası sahələrində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edərək;

Sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 2023-cü il fevralın 6-da Türkiyənin qonşu-qonşu bölgəsində minlərlə insanın həyatına son qoyulmuş və daha minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə edərək;

Aşağıdakıları bəyan etdilər: Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təkrarladılar; Dövlət sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və Azərbaycan Respubli-

kası hökumətinin postmünaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqlədilər;

Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normalaşmasına öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildirdilər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd etdilər;

Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyaya diqqətli təbiiqinin əhəmiyyətini bir daha qeyd etdilər;

Hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təxribatçı atəşəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi sülhün bərqərar olmasına yönəlməli həqiqi sülh prosesinin bərpasının vacibliyi vurğulandı;

Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha qeyd etdilər;

Terrorizmin bütün formaları və təzahürlərinə, transmilli müstəqillik cinayətkarlığı, silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, migrant qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq beynəlxalq və regional sonodlora uyğun olaraq əməkdaşlığı gücləndirmək özlərini bir daha yenilədilər;

Trans-Xəzər Şərq-Qərb Orta dahlizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən dahliz yolu əsaslı multimodal nəqliyyat dahlizi də daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə beynəlxalq tranzit sistemini inteqrasiya seylərini vurğuladılar;

Dəmir İpək yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqəbətli daşımalara asanlaşdırılmasında əsas rolunu vurğuladılar;

BTQ-nin "Marabda-Kartsaxi" hissəsində bərpa, yenidənqurma və genişləndirmə işlərinin erkən başa çatdırılmasının və dəmir yolu xəttinin 2024-cü ildə yenidən tam istismara verilməsinin vacibliyini vurğuladılar;

Nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının vacibliyini vurğuladılar;

Hava, dahliz yolu, yol əlaqələri və regional bağlantıların təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də əməkdaşlıq, nəqliyyat, ticarət, "yaşıl enerji" və aşağı karbon texnologiyaları da daxil, enerji və eləcə də insanlar arasında təmaslar, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini qərara aldılar;

Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və "Cənub qaz dahlizi" (CQD), eləcə də təbii qazın həcmünün artırılmasına yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq etdilər;

Bərpaolunan enerjini səmərəli istifadəyə daxil olmaqla, dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını dəstəklədilər;

Təchizat təhlükəsizliyi, enerji sektorunun liberalaşdırılması, bazarların yaradılması və ya idarə edilməsi dair əməkdaşlığı və birliyi dəstəklədilər;

Səmərəli və nəticəyünlü layihələr vasitəsilə ümumi maraqları qəbul edən iqtisadi sahələrdə davamlı və gücləndirilmə əməkdaşlığı təsdiq etdilər;

Qarşılıqlı maraqları birləşdirən sahələrdə investisiyaları daha da təşviq etməyə, habelə ixrac-idxal imkanlarının və iqtisadi əməkdaşlığın təşviqi üçün yeni metodların araşdırılmasına daxil olmaqla, üç dövlətin biznes dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin davam etdirilməsinə hazır olduqlarını bildirdilər;

Dövlətlərin, mümkün olduğu təqdirdə beynəlxalq təşkilatlarda müvafiq namizədlərini dəstəkləmək vasitəsilə də daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər;

Üçtərəfli tədbirlər və layihələr vasitəsilə ölkələrin gəncləri və idmançıları arasında dostluq, qarşılıqlı və qohumluq bağlarını möhkəmləndirmək istəklərini bəyan etdilər;

Azərbaycan Respublikasının 2024-cü il noyabrın 11-dən 22-dək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına (COP29) evsahibliyinə seçilməsinə alqışladılar.

Nazirlər görüşün uğurlu təşkilinə görə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova dərin minnətdarlıqlarını ifadə etdilər.

Üçtərəfli görüşün mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar və Onuncu Üçtərəfli Görüşün 2025-ci ildə qarşılıqlı razılaşdırılacaq tarixlərdə Türkiyədə keçirilməsinə qərar verdilər."

Bəyannaməni hər üç ölkənin XİN başçıları imzalayıblar.

Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti vacibdir



Martın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İlyə Darçiaşvili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin

Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, həmçinin postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Tərəflər ölkələrimiz arasında dostluq və mərhəmət qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaşlığa öz töhfəsini verəcəyini əminliklə vurğulayaraq, bu istiqamətdə yüksək səviyyəli təmasların və siyasi məsləhətləşmələr

mexanizminin əhəmiyyətini diqqətə çatdırıblar.

Xüsusilə iqtisadi sahədə əməkdaşlıq üçün mövcud potensialdan istifadənin, birgə layihələrin uğurla həyata keçirilməsinin zəruriliyini bildirilib, bu xüsusda Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacib rolundan bəhs edilib.

Postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin bərpa, quruculuq, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münasibətlərinin həll olun-

ması ilə regional əməkdaşlığın gücləndirilməsi üçün müsbət şəraitin yarandığını deyib.

Bununla belə, sülh prosesinin qarşısında duran çağırışlar, xüsusilə bir sıra ölkələrin öz dar siyasi gündəliklərini regiona proyeksiya etməsinin sülh prosesinə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.

Nazir İlyə Darçiaşvili Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, Tbilisində bu format çərçivəsində regional əməkdaşlığa daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraqlı maraqları qarşılayan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki 1-ci səh.

Ancaq Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Elə bu qətiyyətlə də ölkəmiz öz ərazilərini işğalçılardan azad edə bildi.

Vaxtı uzatmaqla, münaqişəni düyünə salmaqla Ermənistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğalı əbədləşdirə bilməyən həmin ölkələr və beynəlxalq təşkilatlar 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazilərini Ermənistanın silahlı qüvvələrindən azad etməsi, 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Qarabağda qalan, cinayətlər, terrorlar törədən Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini və separatçıları məğlubiyyəti uğrunda suverenliyini tam bərpa etməsi reallığı ilə hələ də barışa bilmir. Avropa

Parlamentinin qəbul etdiyi növbəti qətnamə - "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnamə də bunun bariz nümunəsidir.

Ölkəmizə qarşı növbəti ikili standartların, qərəzin, məkrin göstəricisi olan sözügedən qətnamə haqlı olaraq böyük narazılıq və etirazla qarşılanıb. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlandırılan qətnaməyə dair şərhində qeyd edib ki, Avropa Par-

lamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilənilən bu qətnamə, "sülhün təşviqi edilməsi" kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, Azərbaycanla qarşı bütün faktların saxtalaşdırıldığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq sülhün təşviqi və suverenliyin qarşı açığı pozuntunu dolmuş fikirlərin əks olunması onu irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyə-

ti izah edir. Diqqətə çatdırılıb ki, Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normalaşma prosesinə müdaxilə etməsinə, Avropalı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilir. A.Hacızadə deyib: "Avropa Parlamenti üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, bəyan etdiyi dəyərlərə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir".

Milli Məclisin Avropa Parlamentinin "Avropa İttifaqı və Er-

nistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnaməsinə dair açıqlamasında deyib, görünür odur ki, Avropa xalqlarının problemləri, qarşılıqlı qarşılaşmalar məşğul olmaq əvəzinə, Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, azərbaycanofob, islamofob, şovinist və irqi qüvvələrin qanuni təmsilçisinə çevrilib. Açıqlamada vurğulanı ki, Avropa Parlamenti ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sözdə belə olsa tanımaqdan, dəstəkləməkdən inadla imtina etməsinin dəfərlə şahidi olmuşuq. Bildirilib ki, ölkəmizin ərazi büt-

övlüyünə və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlüliyini də bir kənara qoyaraq, Azərbaycanla qarşı birmənalı şəkildə hücum keçdiyini göstərir: "Qətnamədə Azərbaycanla qarşı səsləndirilən açıq təhdidlər və tələblər, tabutuna mısır vurulmuş separatçılara göstərilən aşkar dəstək və onları diriltmək cəhdləri, Ermənistanın şerti sərhəddəki hərbi təxribatlarını bilərəkdən görməzdən gölməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan addımlarının "orduya islahat dəstəyi" kimi qələmə verilməsi və digər bir çox məqamlar məhz bunun sübutudur".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"



XI Qlobal Bakı Forumu

Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi

Prezident İlham ƏLİYEV: "Niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir"



BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanacağı günə səkkiz aydan da az vaxt qalır. Günlər keçdikcə dünyanın nəzərləri bu möhtəşəm tədbirə evsahibliyi edəcək ölkəmizə daha çox yönəlir.

Bir çox dövlət başçıların, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış siyasətçilərin, ekologların, digər sahələrin nümayəndələrinin söylədikləri deməyə əsas verir ki, dünya COP29-a hazırlıqda Azərbaycanı dəstəkləyir və bu qlobal tədbirin yüksək səviyyədə keçirilməsinə böyük ümid bəsləyir. Bunu elə paytaxtımızda yenidən işi başa çatdırmış "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarının dilindən eşitmək də xoş idi. Məsələn, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyir ki, indi iqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Azərbaycan möhür belə bir vaxtda COP29-un ev sahibi olacaq. Bakı Forumunda müzakirə olunan bir sıra məsələlər də həmin tədbirə hazırlığı dəstəkləyir.

BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder də sözügedən tədbirdəki çıxışında COP29-un uğurla təşkil olunması istiqamətində Azərbaycanda görülən işləri yük-

sək dəyərləndirdiyini qeyd etdi: "Azərbaycanda keçiriləcək COP29 da qlobal miqyaslı, qeyri-adi əhəmiyyətə malik BMT tədbiridir. Biz BMT olaraq bu kimi tədbiri və ölkəmizin bu sahədəki sədrliyini tam dəstəkləyirik".

Qay Rayder bu fikri Prezident İlham Əliyev onu qəbul edərkən də vurğuladı və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə və ölkəmizlə işləməyə hazır olduğunu dedi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus uzun illər ÜST-yə və onun maraqlarına dəstək vermiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Azərbaycana təşəkkürünü ifadə etdi və sonda bildirdi: "Azərbaycan Hökumətinə və xalqına təşəkkürümü bildirirəm ki, bu ilin sonunda COP29-a evsahibliyi məsələsində siz öz rəhbərlik keyfiyyətlərinizi göstərdiniz. Ümumdünya Səhiyyə Təşkilatı COP29-in tam bir gününü ilk dəfə səhiyyəyə həsr etmiş Birləşmiş Ərəb Əmirliklərinin ənənələrinə uyğun olaraq COP29-un gündəliyində səhiyyənin mühüm yerdə qalmasını təmin etmək üçün Azərbaycanın sədrliyi ilə işləməyi səmimiyyətlə arzulayıram".

Böyük Britaniyanın Baş naziri Rişi Sunakin Azərbaycan Prezidentinə göndərdiyi məktub da bizə böyük dəstəkdən xəbər verir. Baş nazir Rişi Sunak Bakının noyabrda COP29-a evsahibliyi edəcəyini, bütün dünyanın nəzərini heç zaman olmadıqı qədər

də gedən işlərdən də bəhs etdi: "Niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq "yaşıl keçid"lə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var. Ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük güənəlektrik stansiyasının açılışını etdik. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. Biz 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırırıq. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb. Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanan "yaşıl enerji" elektrik kabelinin inşası ilə fəal şəkildə məşğul və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır".

COP29 nümayiş etdirməyə imkan verəcək ki, müstəqil yaşayın və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nəticə-nəzərdən isə bu, bizim üçün həmrəylikə töhfə vermək firsəti olacaq. "Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlü BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi əhəmiyyətə yarıdı. Avropa İttifaqının 9 üzvlü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvlüyü. Yeni biz müxtəlif ölkələrin bir araya gətirmək imkanına malik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün möhür bəna ehtiyac var".

Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP29-a hazırlıq işləri və tədbirin keçirilməsi zamanı Azərbaycanın fəal tərəfdaşı olacaq.

Flora SADIQLI,
"Azərbaycan"

Fransa növbəti dəfə ifşa olundu



Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan bu gün təkə regional deyil, qlobal miqyaslı məsələlərdə də həlledici rol oynayır. Ölkəmiz beynəlxalq tədbirlərdə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün təşəbbüslər göstərir. Eyni zamanda da qlobal, dünyanı narahat edən məsələlərə qarşı birləşmə mübarizə aparır.

Bunu Bakının Fransanın XXI əsrdə də sürdürdüyü irqçı, ksenofob, islamofob, müstəmləkə siyasətini bütün platformalarda açıb göstərməsi də eyni şəkildə göstərir. Həmçinin neokolonialist Fransanın Azərbaycanı qarşı çıxdığı "səlib yürüşü" Prezident İlham Əliyev tərəfindən beynəlxalq səviyyədə ifşa olunur.

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Forum da müstəmləkəçi Fransanın iç üzünü göstərildiyi növbəti mühüm tribuna oldu.

Parisin məkrli planları iflas uğradı

Dünyanın 68 ölkəsindən 400-dən çox qonağın iştirak etdiyi XI Qlobal Bakı Forumunda, 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçısı iştirak etdi ki, həmin faktın özü belə bu toplantının nəhəng intellektual potensialı gözə önünə gətirir. Martın 14-də forumun açılış mərasimindəki çıxışında "Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir", - deyə vurğulayan Prezident İlham Əliyev bu mötəbər tribundan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiya verildiyini bildirdi: "Anlayış var ki, antiterror əməliyyatından öncə Er-

mənistan iki qırmızı xəttimizi keçib və ümumilikdə beynəlxalq birliyin buna reaksiyası tamamilə müsbət olmuşdur".

Ancaq Azərbaycanın zəfərindən və suverenliyinin bərpasından sonra Fransanın ölkəmizə qarşı açıq şəkildə qərəzli siyasət yürütməsi də reallıqdır. Yelisey sarayı bir tərəfdən sülh danışıqlarının aparılmasının qarşısını almaq üçün siyasi təxribatlar törədir, digər tərəfdən də Ermənistanı silahlandıraraq müharibəyə, revanşa qızışdırır. Bir sözlə, Fransa beynəlxalq hüquq heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirir.

Fransanın mövqeyinin beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil etdiyini Bakı Forumunun iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı Parisin qeyri-adekvat reaksiyasını pislədi: "Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycanın qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni etməyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqazidd olan addım atmamışıq. Bəş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycanı qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi".

Heykəldən qisas alan Fransanın səviyyəsi göz önündədir

BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olmasından hikkələnon Fransa növbəti dəfə qisasını görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə yönəltdi. Bununla da Makron hökuməti həm islamofob, Azərbayca-

nofob siyasətini nümayiş etdirdi, həm mədəniyyət düşməni olduğunu göstərdi və acizliyini, səviyyəsizliyini sübut etdi. Bu, Fransanın onsuz da dünyada yerlə bir olan nüfuzuna, daha bir silinməsi mümkün olmayan qara ləkə sürtdü.

Bir neçə ay əvvəl Natəvanın Fransanın Evian lə Bon şəhərindəki heykəlinin üzərinə qırmızı boya atılaraq vandallıq aktı törədilmişdi. Bundan sonra Fransa hakimiyyət orqanları üzərindəki boyanı təmizləmək əvəzinə heykəli bükmüş və düz iki ay həmin vəziyyətdə saxlamışdı. Yalnız Azərbaycanın ısrarı ilə, bu il martın əvvəlində heykəl oradan təxliyə edilmişdi. Ancaq həmin vaxt heykəlin Parisə gətirilməsi və Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması zamanı müəyyən olunmuşdu ki, üzərinə qırmızı boya atılmaqla yanaşı, heykəlin gözləri, ağız və Azərbaycan yazısının yazıldığı hissələrinə də qırmızı boya çəkilmiş, abidəyə zərər verilmişdi. Belə ki, heykəlin burnu və barmaları qırılmışdı.

XI Qlobal Bakı Forumunda Fransa tərəfindən Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktına da geniş toxunan Prezident İlham Əliyev söylədi ki, bu, bizə alçalmaq demək idi: "Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbul edilməzdir".

Dövlət başçısı onu da vurğuladı ki, bu, suverenliyimiz bərpa etdikdən sonra üz-ləşdiklərimizin bir nümunəsidir və ikili standartların göstəricisidir: "Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır".

Azərbaycan həqiqətləri beynəlxalq tribunalardan çatdırılır

Ümumiyyətlə, istər 44 günlük müharibəyə qədərki dövrə, istərsə də ərazi bütövlüyümüz və suverenliyimizin təminatından sonrakı müddətdə Prezident İlham Əliyev milli maraqlarımıza qarşı çıxan bütün gücləri beynəlxalq tribunalardan ifşa edir, Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoyur. Ölkəmizə qarşı hələ də ərazi iddiası güdən İrəvana dəstək verən Fransa kimi riyakar ölkələrin iç üzünü, məkrli planlarını, niyyətlərini açıb göstərir.

XI Qlobal Bakı Forumu da Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı, ölkəmizə qarşı qərəzli siyasət aparılanları ifşa olunduğu növbəti mühüm platforma kimi tarixə düşdü.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Prezident İlham Əliyev dünyaya ədalət örnəyi göstərir

Bakı Forumunda müzakirə olunan məsələlər qlobal problemlərin həllinə xidmət edir

"Regionun iqtisadi və siyasi lideri olan Azərbaycan öz geopolitik nüfuz dairəsini qlobal miqyasda böyütməkdədir. Bu gün ölkəmiz Cənubi Qafqazda sabitliyin təminatçısı olmaqla yanaşı, bir çox beynəlxalq layihələrin fəal iştirakçısına çevrilib".



Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. Deputat bildirib ki, paytaxt Bakı çökünə və nüfuzuna görə qlobal əhəmiyyət kəsb edən bir çox forumların, toplantıların ünvanına çevrilib ki, bu da respublikamızın beynəlxalq nüfuzunun yüksəlişinin göstəricisidir. Beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda baş tutması artıq ənənə halını alıb ki, bu da dövlətimizə olan inam və etibarın əks etdirir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi bunun sübutudur.

R.Mahmudov qeyd etdi ki, qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 68 ölkədən 400-dən çox qonağın qatıldığı Qlo-

bal Bakı Forumu dünya üzərində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qalacaq. "Forum həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkandır. Müzakirələrdə forum iştirakçılarının əzəmətli təhdid edən təhlükələrin azaaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlməsi bütün məsələlərlə bağlı fikirləri humanizim dəyərlərinin qorunmasına xidmət etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi bunun sübutudur.

R.Mahmudov qeyd etdi ki, qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 68 ölkədən 400-dən çox qonağın qatıldığı Qlo-

bal Bakı Forumu dünya üzərində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qalacaq. "Forum həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkandır. Müzakirələrdə forum iştirakçılarının əzəmətli təhdid edən təhlükələrin azaaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlməsi bütün məsələlərlə bağlı fikirləri humanizim dəyərlərinin qorunmasına xidmət etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi bunun sübutudur.

R.Mahmudov qeyd etdi ki, qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 68 ölkədən 400-dən çox qonağın qatıldığı Qlo-

bal Bakı Forumu dünya üzərində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qalacaq. "Forum həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkandır. Müzakirələrdə forum iştirakçılarının əzəmətli təhdid edən təhlükələrin azaaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlməsi bütün məsələlərlə bağlı fikirləri humanizim dəyərlərinin qorunmasına xidmət etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi bunun sübutudur.

R.Mahmudov qeyd etdi ki, qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 68 ölkədən 400-dən çox qonağın qatıldığı Qlo-

bal Bakı Forumu dünya üzərində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qalacaq. "Forum həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkandır. Müzakirələrdə forum iştirakçılarının əzəmətli təhdid edən təhlükələrin azaaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlməsi bütün məsələlərlə bağlı fikirləri humanizim dəyərlərinin qorunmasına xidmət etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi bunun sübutudur.

R.Mahmudov qeyd etdi ki, qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 68 ölkədən 400-dən çox qonağın qatıldığı Qlo-

bal Bakı Forumu dünya üzərində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qalacaq. "Forum həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkandır. Müzakirələrdə forum iştirakçılarının əzəmətli təhdid edən təhlükələrin azaaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlməsi bütün məsələlərlə bağlı fikirləri humanizim dəyərlərinin qorunmasına xidmət etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi bunun sübutudur.

R.Mahmudov qeyd etdi ki, qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 68 ölkədən 400-dən çox qonağın qatıldığı Qlo-

bal Bakı Forumu dünya üzərində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qalacaq. "Forum həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkandır. Müzakirələrdə forum iştirakçılarının əzəmətli təhdid edən təhlükələrin azaaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlməsi bütün məsələlərlə bağlı fikirləri humanizim dəyərlərinin qorunmasına xidmət etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi bunun sübutudur.

R.Mahmudov qeyd etdi ki, qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 68 ölkədən 400-dən çox qonağın qatıldığı Qlo-

R.Mahmudov qeyd etdi ki, qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 68 ölkədən 400-dən çox qonağın qatıldığı Qlo-



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 144

QƏRAR

Bakı şəhəri, 13 mart 2024-cü il

“Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun təbii və Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun təbii qərarı ilə 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun təbii qərarı ilə 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında"

2018-ci il 17 aprel tarixli 1926 nömrəli, "Azərbaycan Yürüsti Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik

edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.4-cü yarımböndünün icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:
"Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı" təsdiq edilsin (*əlavə olunur*).

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında təqdim oluna bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 147

QƏRAR

Bakı şəhəri, 13 mart 2024-cü il

“Taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqram”ın təsdiq edilməsi haqqında

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun təbii və Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun təbii qərarı ilə 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında"

dəyişikliklər edilməsi haqqında" 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, "Azərbaycan Yürüsti Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında"

2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.1-cü yarımböndünün icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:
"Taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqram" təsdiq edilsin (*əlavə olunur*).

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında təqdim oluna bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 148

QƏRAR

Bakı şəhəri, 13 mart 2024-cü il

“İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun təbii və Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun təbii qərarı ilə 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında"

Fərmanında dəyişikliklər edilməsi haqqında" 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, "Azərbaycan Yürüsti Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında"

2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.5-ci yarımböndünün icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:
"İcazə" blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği" təsdiq edilsin (*əlavə olunur*).

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında təqdim oluna bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 149

QƏRAR

Bakı şəhəri, 13 mart 2024-cü il

“Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun təbii və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun təbii qərarı ilə 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında"

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun təbii və Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun təbii qərarı ilə 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında"

2018-ci il 17 aprel tarixli 1926 nömrəli, "Azərbaycan Yürüsti Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında"

2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.5-ci yarımböndünün icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:
"İcazə" blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği" təsdiq edilsin (*əlavə olunur*).

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında təqdim oluna bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 145

QƏRAR

Bakı şəhəri, 13 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 dekabr tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD

nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 747 (Cild I) ilə təsdiq edilmiş

"Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartları"nın 1-ci hissəsindən "şəxsi istehlak miqdarından qat-qat artıq bərdəşlilik" sözləri çıxarılmsın.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 146

QƏRAR

Bakı şəhəri, 13 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQD nömrəli Qanununun təbii və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun təbii qərarı ilə 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun təbii və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında"

13.1.1.1. üzlüklü haqqı;
13.1.1.2. ianə;
13.1.1.3. dövlət maliyyə yardımı;
13.1.1.4. çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının işi-irədi olmaqdan əldə edilən gəlir;
13.1.1.5. ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;
13.1.1.6. mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
13.1.1.7. hüquq varisliyi və ya vəərəsəlik (miras aktiv) yolu ilə əldə edilmiş əmlak;
13.1.1.8. qanunla qadağan olmayan digər gəlirlər.

5. 13.2-ci bənd, 13.2.1-ci (13.2.1.1-13.2.1.7-ci abzaslar istisna olmaqla) və 13.2.2-13.2.8-ci yarımböndlər aşağıdakı redaksiyada verilsin:

"13.2. Təşkilatın xərcləri aşağıdakı kimi formalaşır:

13.2.1. "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"da xərclər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 70-ci maddəsində ümumiləşdirilir.

13.2.2. "Cari işlərə sərf olunan vəsait" hesabında təşkilatın əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətiri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.3. "Siyasi partiyaların saxlanması və informasiya təminatına çəkilən xərclər" hesabında təşkilatın əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətiri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.4. "İctimaiyyətə əlaqələr və seçkilərin keçirilməsinə çəkilən xərclər" hesabında təşkilatın seçki kampaniyası üçün xərclər ödənilmiş şəkildə daxil olan vəsait üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətiri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.5. "Yerli (aşağı) təşkilatlara ödənişlər" hesabında təşkilatın yerli (aşağı) təşkilatların (filialların, nümayəndəliklərin və digər struktur bölmələrinin) saxlanması ilə bağlı əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətiri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.6. "Kreditlər üzrə faizlər" hesabında təşkilatın gəlirləri ilə bağlı olmayan xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətiri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.7. "Fərdi xərclər" hesabında təşkilatın əldə etdiyi gəlirləri ilə bağlı olmayan xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətiri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.2.8. "Sair xərclər" hesabında təşkilatın əldə etdiyi gəlirləri ilə bağlı olmayan xərc kimi tanınmış məbləğlər uçota alınır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətiri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.

6. 13.2.1.4-cü abzasda "aşağı təşkilatların ödənişləri" sözləri yerli (aşağı) təşkilatlara ödənişlər" sözləri ilə əvəz edilsin.

7. 13.3.1-ci yarımbənddə "əldə edilmiş cəmi gəlirlərindən cəmi xərcləri" sözləri "maliyyə hesabatının 60-cı maddəsində əldə edilmiş gəlirlərindən maliyyə hesabatının 70-ci maddəsi üzrə xərcləri" sözləri ilə əvəz edilsin.

8. 13.3.2-ci yarımbənddə "Ümumi mənfəət (zərər)" sözlərindən əvvəl "Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə" sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri



Demokratiyanın iki üzünü - ədalətin ikili standartı

Qərər və iftira "yuvası"

Avropa Parlamentinin Azərbaycana qarşı qəraraxma kampaniyası eyni ssenarinin tərkib hissəsidir

"Azərbaycan illərdir ikili standartlarla üz-üzədir. Martın 13-də Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərarlı mövqeyini nümayiş etdirdi. Tamamilə absurd, həqiqəti əks etdirməyən, ölkəmiz əleyhinə ədalətsiz qətnamə çıxartdı".



Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Jale Əliyeva deyib. Deputat bildirib ki, Avropa institutları tərəfindən beynəlxalq ictimaiyyəti təşviq etmək üçün çoxsaylı əsassız fikir və iddialar ortaya atılır. Avropa Parlamentinin növbəti addımı da əvvəlki kimi heç bir əsası olmadığı üçün birmənalı olaraq dünya ictimaiyyəti tərəfindən

dəstəklənməyəcək. Çünki dünya ictimaiyyəti yalnız Azərbaycana təzyiqlə göstərməyə çalışan ermənipərəst qüvvələrdən, onların havadarlarından ibarət deyil, tərəqqipərvər, siyasəti dərinlən bəzi qruplara da var. 44 günlük Vətən müharibəsi dövründə, hətta o günə qədər də Azərbaycan həqiqətini görmək istəməyən dövlətlərin ekspertləri, jurnalistləri belə etiraz edirdilər ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün dünya hərbi tarixinin ən uğurlu taktikasını həyata keçirdi.

J.Əliyeva qeyd edib ki, bu gün də doğru yoldan dönməyən Azərbaycanın inkişafı bölgədə marağı olan bəzi qüvvələrin narahat edib. "Onlar dezinformasiya xarakterli, əsassız fikirlərlə öz arzularına çatmaq istəyirlər. İllər boyu irqçilik siyasəti yürüdən, işğal altında saxladıkları ölkələrin gələcəyinə ortaq olan, öz torpaqlarında digərlərinin nümayəndələrinə qarşı ayrı-seçkilik siyasəti həyata keçirən Avropanın güya demokratiyaya dəyər verən təsisatları, Şərqdə, Afrikada, Asiyada gərginlik yaradan ölkələr Qarabağ münaqişəsi baxımından da eyni mövqedə dayanırlar. Azərbaycan vətəndaşları 30 ilə yaxın müddətdə qaçqın düşürgələrində yaşayarkən bu qüvvələr məsələyə heç bir münasibət bildirmədilər. Bir daha vuruşulmaq istəyirəm ki, Avropa Parlamentinin sənədləri təhrif edici, çətinləşdirici məqsədlə ortaya atılan iddialardır".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan heç vaxt haqq yoldan, getdiyi doğru yoldan geri dönməyəcək. Azərbaycan xüsusilə son 20 ildə qət etdiyi yol bəlkə də həmin "demokratiya" institutlarının mövcud olduğu ölkələrin 200 ildə keçdiyi yoldan daha böyükdür. Bu yol torpaqları işğal altında olan, müharibə şəraitində yaşayan bir ölkənin getdiyi yoldu idi. Bu yolda üzərində qaçqın düşürgələri, yerlə yeksan edilmiş torpaqlar, mənfur düşmənlər və onun havadarları, ən nəhayət, Azərbaycanın inkişafını istəməyən qüvvələr var idi. Sonuncular bu gün də var.

Jale Əliyeva bildirib ki, AP-nin son qətnamədə də ikili standartlarla çıxış edən qüvvələrin, ölkələrin Azərbaycana qarşı münasibətini, mövqeyini bir daha ortaya qoyur. Avropa Parlamentində qəbul edilən "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnamə əsassız və qərəzli olmaqla yanaşı, ölkəmizə qarşı növbəti ikili standartların bariz nümunəsidir. Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bəzi dairələr tərəfindən irəli sürülən bu qətnamə sülhün "təşviq olunması"na, güya Aİ və Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, bu kağız parçasında bütün faktların saxtalaşdırıldığı, Azərbaycana qarşı qəraraxma kampaniyasının tərkib hissəsi olmağı gözləndiririk. Beynəlxalq əlaqələrin mahiyyətinə zidd olan, siyasi, etik normalardan kənar çıxan, cəfəng və təhqiramiz ifadələr, eləcə də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı pozuntulu dolu fikirlərin əks olunması qətnaməni hazırlamış Avropa Parlamentini üzvlərinin əsl üzünü bir daha ortaya qoyur.

J.Əliyeva vurğulayıb ki, AP Azərbaycanla Ermənistan arasında normalaşma prosesinə müdaxilə əvəzinə, Avropanı bürüyən daha ciddi problemlərlə, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olarsa, daha faydalı quruma çevrilir. "Avropa Parlamenti üzvlərinin bir daha diqqətinə çatdırmaq istəyirik ki, beyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr onun bir qurum kimi dəyərini heçə endirir", - deyərək deputat əlavə edib.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Dünyada islamofobiya və irqçiliyə yer olmamalıdır

Özünə forpost ölkə tapmaq Fransanın prinsipidir



Qəribə Fransa başda olmaqla, digər ölkələrin daxili işlərinə qarışmağı öz daxili məsələləri ilə məşğul olmaqdan üstün tutur. Fransadakı ikrah doğuran mövzu ictimai-siyasi vəziyyət bütün dünyaya bəllidir.

Pərdələnmiş işğalçılıq siyasətini, demokratiya və insan hüquqlarını bir kənara qoyaraq qatı millətçilik, digər xalqların hüquqlarını tapdalaşdırmaq, neokolonializm və özünə forpost ölkələr tapmaq Fransanın əsas prinsiplərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün bundan öncə, rəsmi Bakının evsahibliyi etdiyi "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində deyilir: "Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərbi ölkələrinin dövlət siyasətini tərkib hissəsi kimi təşkil edir. Son bir ildə dünyada baş vermiş bütün antiislam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız Qurani-Kərimin yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturlarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir. Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər müsəlmanlara qarşı açıq-aşkar təzyiqlərinə diskriminasiya siyasəti yürüdü, müxtəlif islamofob kampaniyalar təşkil edir.

"Dünyəvilik" adı altında sifət müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqir-
lənməyə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır".
Görünür odur ki, Qərbdə müsəlmanlara qarşı nifrət və qoruz son onilliklərdə özündə daha da dərinləşib. Paytaxt Bakıda islamofobiya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən "Qeyri-müsəlman ölkələrində islam modeni və dini irsinin qorunması" mövzusunda davam edən araşdırma sessiyasının iştirakçılarına bir daha xatırladı ki, islamofobiya siyasətinin qurbanları arasında Ermənistan ərazisində zorla çıxarılan azərbaycanlılar da var.

Son illər siyasəti və iqtisadiyyatı iflasa uğramada olan Fransanın müsəlmanlara qarşı dini və etnik düşmənçiliyünün dövlət siyasəti kimi təsisatlandırılması tarixi arxiv materialları və hadisələrlə sübut edilmişdir. Ermənistan da islamofobiyaya sistemli şəkildə yayıldığı ölkədir. Xatırladaq ki, Ermənistan azərbaycanlıları sürgün edib qətlə yetirməklə yanaşı, xalqımıza məxsus zəngin mədəni irsi də yer üzündən silib. 1905-1908, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından məcburi şəkildə deportasiya ediliblər. Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması olub. 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi kəndindən sonuncu azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik dövlətə çevrilib.

Ermənistan ərazisində Azərbaycanın mədəni irsinin

qorunması məsələləri ilə məşğul olmaqdan üstün tutur. Fransadakı ikrah doğuran mövzu ictimai-siyasi vəziyyət bütün dünyaya bəllidir.

Qərbdə müsəlmanlara qarşı nifrət və qoruz son onilliklərdə özündə daha da dərinləşib. Paytaxt Bakıda islamofobiya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən "Qeyri-müsəlman ölkələrində islam modeni və dini irsinin qorunması" mövzusunda davam edən araşdırma sessiyasının iştirakçılarına bir daha xatırladı ki, islamofobiya siyasətinin qurbanları arasında Ermənistan ərazisində zorla çıxarılan azərbaycanlılar da var.

Son illər siyasəti və iqtisadiyyatı iflasa uğramada olan Fransanın müsəlmanlara qarşı dini və etnik düşmənçiliyünün dövlət siyasəti kimi təsisatlandırılması tarixi arxiv materialları və hadisələrlə sübut edilmişdir. Ermənistan da islamofobiyaya sistemli şəkildə yayıldığı ölkədir. Xatırladaq ki, Ermənistan azərbaycanlıları sürgün edib qətlə yetirməklə yanaşı, xalqımıza məxsus zəngin mədəni irsi də yer üzündən silib. 1905-1908, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından məcburi şəkildə deportasiya ediliblər. Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması olub. 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi kəndindən sonuncu azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik dövlətə çevrilib.

Ermənistan ərazisində Azərbaycanın mədəni irsinin

bir aidiyyəti yoxdur. Əgər həmin şəxslər ora qayıtmaq istəyirlərsə, - söhbət vətəndaşlıq almaq hüququ olan şəxslərdən gedir, - onlar Konstitusiyamızın tələbləri altında, Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra qayıda bilərlər. Bu məsələ üçün də həll yolu qoyulub".

Müsəlmanların hissələrini təhqir edən təzahürlərlə mübarizə aparmaq, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, həmin ölkələrin hökumətləri islamofob əhvali-rühiyyəni daha da qızışdırır, müsəlmanlara qarşı təqibləri tələm tələmə ilə davamı olaraq gündəlikdə saxlamağa çalışırlar. Təqsüflər olsun ki, özlərini demokrat adlandıran bəzi Qərbi təsisatları və onların nümayəndələri də antiislam fəaliyyəti həyata keçirirlər. Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdü platformalara çevrilməmişdir.

Dünyada islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nişan və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda insanlığı humanizm ideallarından və ümum-bəşəri dəyərlərdən məhrum edir, noticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır.

Görünür odur ki, Qərbin destruktiv, Fransa prezidenti Emmanuel Makronun isə realıqdan uzaq siyasətinin yaratdığı təhdidlərin qarşısı alınmalıdır.

Rəhman SALMANLI,
"Azərbaycan"

Avropa Parlamenti sülh prosesinə zərbə vurur

Avropa Parlamentində martın 13-də qəbul edilən növbəti qərarlı qətnamə bu qurumun Azərbaycana qarşı qəraraxma kampaniyasını davam etdirdiyini sübut edir. Avroparlamentdə erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təklif edilən həmin qətnamənin "sülhün təşviq edilməsi" kimi təqdim olunmasına baxmayaraq, özündə heç bir reallığı əks etdirmir. Avropa dəyərləri ilə əlaqəsi olmayan bu kimi qətnamələr sülh danışıqlarına kölgə salmaqla yanaşı, Avroparlamentin bir qurum kimi rolunu heçə endirir.

Bu mövzu ilə bağlı "Azərbaycan" qəzetinə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Avroparlament ikili standartlara və qərəzli yanaşmalara əsaslanan fəaliyyətini davam etdirir: "Sözgedən parlamentdə martın 13-də qəbul edilən "Avropa Birliyi və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı yeni qətnamə qurumun ölkəmizə ikili münasibətini bir daha təsdiq edir. Qətnamədə siyasi etik normalardan kənar çıxan təhqiramiz ifadələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edən fikirlərin yer alması Avropa Parlamentinin ölkəmizə qarşı davamlı qərəzini aydın şəkildə göstərir".

Deputat həmin qətnamədə "əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyanı möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər", - deyərək qeyd etdiyi xatırladı. Vüqar Bayramov bütün bunların Avropa Parlamentinin Avropa Komissiyasının və şurasının Ermənistanı Aİ ilə təkə qıtsadıl məsələlərdə deyil, həm də təhlükəsizlik, siyasi dialoq və insanları arasında təmas sahələrində əməkdaşlığı genişləndirməkdə fəal dəstəklənməyə çağırıldığını təsdiqlədiyini bildirib. Görünür, Paşinyan Rusiyadan uzaqlaşmaq istiqamətində əhəmiyyətli addımlar atdığı Qərbi dəyərləri dəstəkləyən Avropa Parlamenti Vüqar Bayramov deyib ki, lakin bu qurumlar hər hansı addımı atarkən Azərbaycan dövlətinin istənilən xarici təhdidlərə və reanşiti meyllərə cavab vermək gücündə olduğunu unutmamalıdır. Həminçin nəzərə alınmalıdır ki, bu güc sadəcə siyasi və iqtisadi potensiala məhdudlaşdır. Bizim gücümüz həmrəyliyimizin təcəllisi, birliyimizin yaratdığı üstünlükdür. "Avropa Parlamentinin qərəzli bəyanatları bu qurumun öz nüfuzuna xələf gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək mümkün deyil. Digər tərəfdən, Avroparlamentin qərəzli qətnamələri növbəti Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır, həminçin regionda Avropa dəyərlərinə də ciddi zərbə vurur", - deyərək müzakirəni əlavə edib.

Vüqar Bayramov onu da bildirib ki, qurumun qəbul etdiyi bütün digər "sənəd"lər kimi, bu qətnamə də bizim üçün kağız parçasından başqa bir şey deyil. Azərbaycanla təhdid diində danışıq, bizim nüfuzumuza xələf gətirəcək addımlar görülməkdə qəbul edilməyəcək. Bununla yanaşı, öz ambisiyalarını xotrinə bozi dövlətlərin İrovana saxta dəstək nümayiş etdirməsi də heç bir nəticə verməyəcək.

Nəzir QAFARZADƏ,
"Azərbaycan"



Avropa Şurası Aİ ölkələrində islamofobiyanın gücləndiyini etiraf edib

Avropa Şurası Aİ ölkələrində islamofobiya meyillərini artdığını etiraf edib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şurasının bu mövzuda ilk koordinasiya iclasında müsəlmanlara qarşı nifrət və ayrı-seçkilik məsələləri müzakirə olunub.

İclasda çıxış edən Avropa Şurasının Baş katibi Mariya Buriç müsəlman icmalarının Avropada cəmiyyət həyatına verdiyi töhfələrin tanınmasının vacibliyini vurğulayıb. Bununla belə, o, bu müsəlman icmalarının üzvləşdiyi davamlı çətinlikləri, o cümlədən dini düşmənçilikdən qaynaqlanan qoruz, ayrı-seçkilik və hətta zorakılıqları vurğulayıb.



Buriç Yaxın Şərqdəki son münaqişələrdən sonra antiislam əhvali-ru-

hiyyəsinin həyəcanverici səviyyədə artmasına diqqət çəkərək, bir sıra Avropa ölkələrində irqçilik zəminində hadisələrin daha tez-tez baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu cür hərəkətlər çox yanlışdır və təcili tədbirlər görülməsini tələb edir.

Mariya Buriç deyib: "Biz bu mənfi tendensiyanı dayandırmaq üçün mümkün olan hər şeyi etməliyik, bütün imkanlardan istifadə edərək və avropalı sakinlər kimi, həm də hər bir müsəlmanın təhlükəsizliyini, ləyaqətini təmin etmək üçün birlikdə çalışmalıyıq. O əlavə edib ki, bəzi səylərlə müsəlmanlara qarşı nifrət ritorikasına da son qoyulmalıdır.

Fransanın daha bir regionu muxtariyyət istəyir

Korsika adasının gələcəyinə dair sənədin hazırlanması Fransanın digər regionlarında da marağa səbəb olub.

AZƏRTAC "Figaro" qəzetinə istinadla xəbər verir ki, Elzas regionu da Fransa daxilində muxtariyyət məsələsini müzakirəyə çıxarmaq istəyir. Elzas Avropa Topuluğunun (yerli idarəetmə orqanı - red.) prezidenti Frederik Byeri bildirib ki, elzaslılar Korsikada baş verənləri diqqətlə izləyirlər.

Qeyd edək ki, Elzas 2015-ci ildə bir neçə ərazi vahidi ilə birləşməni qeyd etmiş Qrand Est (Böyük Şərq) regionunun tərkibinə verilib. Frederik Byeri elzaslıların yenidən muxtariyyət əldə etmək istədiyini bildirir. O, Daxili İşlər Nazirliyinə müraciətində



qeyd edib ki, yerli əhalinin tələbi demografik və tarixi baxımdan məntiqlidir.

"Avropa perspektivi ölkələrin reallıqlarına daha obyektiv yanaşmağa imkan verir. Re-

gional muxtariyyət Avropa demokratiyasının standartıdır. Fransa isə mərkəzləşmiş dövlət institutları ilə prezident monarxiyası olaraq qalır. Korsika ilə əldə olunmuş kiçik razılıqla hətə ki, qorxaq təşəbbüsdür. Daş dövründən çıxışın başlanğıcıdır", - deyərək Byeri vurğulayıb.

Korsikanın ardınca Breton regionu və Basklar ölkəsində də muxtariyyətlə bağlı fikirlər daha intensiv səsləndirilir.

Qeyd edək ki, martın 12-də Korsikanın yerli hökuməti adanın gələcəyinə dair qanun layihəsini müzakirə edib. Qanun layihəsində adanın Fransa daxilində muxtariyyəti tanınır. Lakin heç bir halda adanın Fransadan ayrılmasından söhbət getmir. Sənəddə "Korsika xalqı" deyil, "mədəni icma" termini yer alır.

Füzuliyə artıq 2122 sakin köçüb



Azadlığa qovuşan torpaqlarımızda müasir infrastruktur yaradılır, hava limanları tikilir, tarixi, dini və mədəni abidələrin bərpası həyata keçirilir. Uzun illərdir torpaq həsrəti yaşayan keçmiş məcburi köçkünlərin qayıdışı üçün şəhər və kəndlər yenidən qurulur. 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurdada 140 min nəfərin məskunlaşması nəzərdə tutulur.

İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 451 ailə (1705 nəfər) Laçın şəhərinə, 562 ailə (2122 nəfər) Füzuli şəhərinə, 211 ailə (808 nəfər) Laçın rayonunun Zabux kəndinə qayıdıb. Ümumilikdə isə 1419 ailə - 5596 nəfər özəli yurdlarına qovuşub.

"Doğum günlərimi yenidən Füzulidə qeyd edəcəyəm"

Dünən Füzuli şəhəri daha bir qayıdış karvanını qarşıladı. Bu mərhələdə 35 ailə, 153 füzulidə dədə-baba torpaqlarına qovuşdu. Köçürülən ailələrdən 22-si Bakı şəhərindən, 5-i Sumqayıt şəhərindən, 4-ü Füzuli rayonundan, 2-si Beyləqan rayonundandır. İmişli və Abşeron rayonlarının hər birindən isə bir ailə köçürülüb.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 114 nəfər Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb. Beyləqan, İmişli və Füzuli rayonlarında məskunlaşmış 7 ailə isə məskunlaşdıqları ərazidə yola salınaraq Füzuli rayonunun Əhmədboyli kəndində köç karvanına qoşulublar.

Uzun illərdir yurda dönüşünü səbirsizliklə gözləyən Füzuli sakinini Tofiq Məhərrəmov deyir ki, bu günün gəlib çatdığına hələ də inana bilmir: "Doğrusu, çox həyəcanlıyıq. Rayondan çıxanda gənc



idim, artıq 65 yaşım var, təqaüdcüyəm. Füzulidə yaşadığım axırıncı gün hələ də yadımdadır: sürücüm var idi, onunla birlikdə şəhərin, demək olar, bütün ərazisini son dəfə gözübdə, görüb çıxdım. İndi intizarıyam, oraları yenidən gözübdə görmə marağındayam."

36 yaşlı keçmiş məcburi köçkün Elçin İsmayılov bildirir ki, sonuncu dəfə Füzulidə 5 yaşımı qeyd edib: "Bundan sonra, inşallah, doğum günlərimi yenidən doğma yurtda qeyd edəcəyəm. Şükür ki, bu gün bütöv bir ailə olaraq Füzuliyə qayıdırdıq. Atam, anam və mən - hər birimiz bu günü gözləyirdik. Allah ümidlərimizi doğruldan Prezident İlham Əliyevə uzun ömür, qazılarımızı cəzasızlığı versin. Şəhidlərimizin ruhu şad olsun!"

Digər keçmiş məcburi köçkün Əlvan Əliyev isə deyir ki, Füzulini tərk edəndə 10 yaş var idi: "İndi övladım eyni yaşdadır. Bu, mənə həm kədər, həm də sevinc hissi yaşadır. Artıq Füzuli rayonunda işlə də təmin edilmişəm. Belə bir şərait yaranan dövlətə, dövlətimizin başçısına İlham Əliyevə təşəkkürümü çatdırıram."

Vətən nisgili çəkən qalmayacaq

Ötən üç il suverenliyimizin bərpası, həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə yadda qalıb. Bu il də Qarabağda və Şərqi Zəngəzurdə bərpa və yenidənqurma işləri davam edəcək, yollar, su anbarları, körpülər, məktəblər və xəstəxanaların tikintisi sənədlənəcək. Ötən dövrdə həyata keçirilən layihələr onu deməyə əsas verir ki, vətəndaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlinir.

2026-cı ilin sonuna kimi Böyük qayıdış birinci mərhələsinin başa çatdırılması nəzərdə tutulub. O zamana qədər 34 min 500 ailənin dədə-baba torpaqlarında daimi məskunlaşması təmin ediləcək. Ümumilikdə isə yurdlarından didərgin salınan, Vətən nisgili çəkən, məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın hamısı özəli torpaqlarına qovuşacaqlar.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Füzulidə daha 35 ailəyə mənzillərin açarları verilib



Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuli şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

AZƏRTAC xəbər verir ki, 35 ailə olmaqla, 153 nəfər Füzuli sakinini doğma yurduna qovuşub. Füzuliyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən minə və partlama-



mış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq

durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.

Ailələr mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşdıqlar. Bununla da Füzuli şəhərində 562 ailə olmaqla, 2122 nəfərin daimi məskunlaşması təmin edilmişdir.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

Mingəçevir Dövlət Universiteti Latviya universitetləri ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari ilin 4-8 mart tarixlərində Latviyada xidməti səfərdə olub. Əsas məqsəd Latviyanın müvafiq ali təhsil müəssisələri ilə MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasıdır.

Latviyanın RISEBA Tətbiqi Elmlər Universitetinin rəsmi dövləti əsasında reallaşan səfər çərçivəsində Ş.Bayramov sözügedən universitetin rektoru, prorektorları, dekanları və digər rəhbər heyət üzvləri ilə görüşlər keçirib. Universitetlər arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə ətraflı müzakirə edilmişdir. Ş.Bayramov RISEBA Universitetinin elmi-pedaqoji potensialı və müasir infrastrukturunu ilə yaxından tanış olub.

Müzakirələrdən sonra MDU ilə RISEBA Universiteti arasında anlaşma memorandumu imzalanıb. Rektorlar Ş.Bayramov və Lucija Rutka tərəfindən imzalanan memorandum universitetlər arasında tələbə, magistrant, müəllim və inzibati heyət üzvlərinin mübadiləsini, ortaq elmi tədqiqatların aparılmasını, birgə elmi konfrans və forumların keçirilməsini, ikili diplom proqramlarının yaradılmasını imkanlandıracaq və digər birgə fəaliyyətlərin reallaşdırılmasını nəzərdə tutur.

Səfər çərçivəsində Ş.Bayramov RISEBA Universitetinin təşkilatçılığı və evsahibliyi, MDU və digər bir neçə xarici universitetin tərəfdaşlığı ilə "Gələcəyimizə mənzərəsi 2024: cəmiyyətlərin dayanıqlı inkişafı" naminə xalqlar arasında körpü" ("FutureScape 2024: Bridging nations for sustainable de-



velopment of societies") mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib. Konfransın açılış mərasimində giriş nitqi söyləyən Ş.Bayramov birgə konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıb, tədbiri dayanıqlı inkişaf sahəsində möhsuldar elmi müzakirələrin aparılması və yeni tədqiqat istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirib. Konfransda 10-dan çox ölkəni təmsil edən alimlərin "yaşıl iqtisadiyyat", rəqəmsal transformasiya, süni intellekt, əmək bazarı və digər əhəmiyyətli mövzularda maraqlı məruzələri dinlənilib. Ş.Bayramov konfransda "Dayanıqlı inkişaf: konseptual mahiyyəti, reallıqlar və təcrübələr" mövzusunda məruzə edib. Hibrid formatda keçirilən konfransa məsafədən qoşulan AHBVU-nun MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçer'in "Ali təhsil müəssisələrində "yaşıl kampus" yanasması: reallıqlar, çağırışlar və həllər" və MDU-nun kafedra müdiri Mehdi Rəhimovun "Dayanıqlı inkişaf və yeni nəslin ehtiyacları kontekstində modern kurikulum hazırlığı" adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı.

Ş.Bayramov səfər çərçivəsində RISEBA Universitetinin tələbələri üçün ustad dərsi verib. "Müasir dünya iqtisadiyyatı: yeni trendlər və əsas çağırışlar" mövzusunda keçirilən dərslər tələbə və müəllimlərin böyük marağına səbəb olub.

Latviyaya səfəri çərçivəsində Ş.Bayramov bu ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Riqqa Texniki Universitetinin rektoru Talis Juhna ilə də görüşüb. Görüşdə hər iki universitetin strateji hədəfləri, mövcud kadr hazırlığı istiqamətləri və tədqiqat potensialı barədə məlumat mübadiləsi aparılıb. Birgə fəaliyyət imkanları müzakirə edilmişdir, əməkdaşlığın yaradılmasını nəzərdə tutan bir sıra məsələlər barədə ilkin razılıq əldə olunub.

RISEBA Universitetində və Riqqa Texniki Universitetində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin birinci katibi Bəxtiyar Musayev də iştirak edib.

Səfər çərçivəsində Latviyanın flaqman ali təhsil müəssisəsi hesab olunan Latviya Universitetinin yeni seçilmiş rektoru Gundars Berzins ilə də görüş keçirilib. Ş.Bayramov görüşdə Azərbaycan Respubli-

kasının Latviya Respublikasındakı səfəri Elnur Sultanovla birlikdə iştirak edib. Görüşdə Azərbaycanla Latviya arasındakı strateji əməkdaşlığın davamlı inkişaf etməsi vurğulanıb, ikitərəfli münasibətlərin ümumi məzmununda ali təhsil sahəsində işbirliyinə xüsusi əhəmiyyət verilməsi diqqətə çatdırılıb. MDU ilə Latviya Universiteti arasında potensial əməkdaşlıq imkanlarına dair möhsuldar müzakirələr aparılıb, növbəti mərhələdə atılacaq birgə addımlar barədə ilkin razılıq əldə olunub.

Latviyaya səfər müddətində rektor Ş.Bayramov Rezekne şəhərində yerləşən Rezekne Texnologiyalar Akademiyasını da ziyarət edib və bu ali təhsil müəssisəsinin rektoru İveta Miettule ilə görüşüb. Müəssisədə təhsil istiqamətləri üzrə ixtisaslaşan bu region universiteti ilə MDU arasında birgə fəaliyyət imkanları yüksək dəyərləndirilib.

Möhsuldar keçən Latviya səfərinin hazırdakı modernləşməkdə olan MDU-nun beynəlxalq əlaqələrinin inkişafına mühüm töhfələr verəcəyi gözlənilir.

Ü. XASPOLADOVA,
"Azərbaycan"

Qış Məktəbinin iştirakçıları "Şahdağ" Turizm Mərkəzinin xidmətlərindən yararlanıblar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinə ekskursiya ediblər.

AZƏRTAC xəbər verir ki, layihə iştirakçılarına buradakı hotellər və müxtəlif xidmətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbədicə məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayı ilbət artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsilələrində öz gözəlliyi ilə fərqlənir.

Qış məktəbinin iştirakçıları mərkəzin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.

Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycanından 20-dən çox tələbə iştirak edir.

Yay və qış məktəbləri layihəsi BBMM-in "Azərbaycan multikulturalizmi



fənninin xaricdə və ölkə universitetlərinə tədrisi" layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərinin özəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli önəyev çevrilən multi-

kulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq, xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin təmsilində ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşmışdır. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanınması istiqamətində müəyyən etdiyi hədəflər uğurla reallaşmaqdadır.

Azərbaycan ilk dəfədir Asiyanın ən böyük TV, yayım və film marketində təmsil olunub

Mədəniyyət Nazirliyi martın 11-dən 14-nə kimi Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən Beynəlxalq Film və Televiziya Bazarında (FILMART) təmsil olunub.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Honkonq Ticarət İnkişafı Şurası (HKTC) tərəfindən təşkil olunan və Honkonq Konqres və Sorgi Mərkəzində keçirilən FILMART Bazarında

41 ölkədən və regiondan istehsal, distribusiyaya, satış agentləri, xidmət təminatçıları, investorlar və 7300-dən çox sənaye mütəxəssisi iştirak edib.

Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliği olunması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi

baxımından əhəmiyyətini nəzərə alaraq bu nüfuzlu kino konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.

Tədbir çərçivəsində Azərbaycanın film çəkilişi məkanı olaraq təbliğ olunması, birgə istehsal üçün imkanların yaradılması məqsədilə müxtəlif ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər keçirilib.

REGIONLAR

Novruz ərəfəsi Qazaxda şəhidlərin məzarları ziyarət olunub

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Qazax rayonunun 5 igid oğlu şəhidlik zirvəsinə ucalmışdır.



Yuxarı Salahlı kəndindən gizir Şəmişyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələm

dər oğlu, Qazax şəhərindən baş çavuş Hüseyinov Ramin Rövşən oğlu, oğsör Nəbiyev Forid Kamran oğlu və Canalı kəndindən oğsör Nəbiyev Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın qəlbinə əbədi həkk etmişlər.

Qarşıdan Novruz bayramı gəlir. Belə öziz gündə şəhidlərimiz yad edilərək bir daha xatırlanır. Bu günlər rayon rəhbərliyi Qazax şəhərindəki Şəhidlər xiyabanında, Daş Salahlı, Fərəhli, Qızılhacılı, Alpout, Hüseyinbəyli, Canalı, Orta Salahlı kənd qəbiristan-

lıqlarında uyuyan şəhidlərimizi yad etmişlər. Ziyarət zamanı zəfər tariximizə şanlı səhifələr yazan oğullarımızın göstərdikləri şücaətlər bir daha yada salınmışdır.

Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədovun atası Nazim Əhmədov və başqaları şəhid ailələri kimi onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Övladlarının doğum və xatirə günlərində, bayramlarda yad olunmasını razılıq hissi ilə qarşılayan şəhid ailələri igid Vətən oğullarının adlarını yaşadılması istiqamətində görülən işləri də yüksək dəyərləndirmişlər.



Zabuxda həkim məntəqəsi açılıb

Laçın Zabux kəndində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində həkim məntəqəsi açılıb.

Açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyin Quliyev, TƏBİB-in ilkin səhiyyə xidmətinin təşkilatçısı və baş rəhbəri Nəhmət Rəhmanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru müavini Vüqar İmranov, Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl, "Laçın Abadlıq Xidməti" MMC-nin direktoru Nəsimi Ağayev, kənd icra nümayəndəsi, sakinlər, ziyalılar və tibb işçiləri iştirak etmişlər.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilmiş, sonra Vətənin bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi birdəqiqətlik sükutla yad olunmuşdur. Açılış mərasimini giriş sözü ilə açan Nəhmət Rəhmanov ölkədə əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində dövlət dəstəyindən danışıbmışdır: "Səhiyyə xidmətinin gündə-gündə yaxşılaşması üçün çoxsaylı tədbirlər görülür. Bu tədbirdə iştirakdan xüsusi qürur duyuruq. Bu qüruru bizə bəxş edən Müzəffər Ali Baş Komandan və şanlı ordumuza böyük minnətdarlığımız var. Müasir üslubda tikilmiş, bütün avadanlıqlarla təchiz olunmuş bu məntəqə Zabux sakinlərinin sağlamlıq keşiyində duracaq. Sağlamlığın təməli prinsipi təmiz su və havadır. Zabuxun suyu, havası bu tibb məntəqəsinə ehtiyac maksimum azaldacaq. Tibb işçiləri olaraq bizim borcumuz kənddə ilkin səhiyyə

xidmətlərinin göstərilməsini təmin etməkdir. İlk növbədə ana və uşaqların sağlamlığı bizim üçün prioritetdir".

Hüseyin Quliyev isə çıxışında açılışa toplaşanları xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək sonra demişdir: "Arzulayırık ki, Zabux sakinlərinin yolu xəstəliklə bağlı bura çox az düşsün. Yeni açılan bu tibb məntəqəsi qoruyucu və maarifləndirici müəssisə kimi fəaliyyət göstərsin. 31 ildən sonra Laçında sərhəd ərazidə belə bir tibb məntəqəsinin açılışı uğurdur. Bu məntəqənin tikintisində əməyi olan hər kəsə təşəkkür edirik".

Vüqar İmranov işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin dünya standartlarına uyğun, yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmışdır: "Bu gün Azərbaycanın sərhəd kəndində tibb məntəqəsi, orta məktəb və digər işə obyektləri açılır. Bütün bunlar ondan xəbər verir ki, burada yüksək səviyyəli infrastruktur layihələri həyata keçirilir".

Yekunda çıxış edən Orxan Cəbrayıl isə qeyd etmişdir ki, bu gün səhiyyə işçiləri üçün xüsusi əhəmiyyət kəsb edir: "Zabux kəndində həkim məntəqəsi kənddə açılan növbəti tibb ocağıdır. 2023-cü ilin may ayında Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında Laçın Rayon Mərkəzi Xəstəxanası və Laçın Ailə Sağlamlıq Mərkəzi olaraq Laçında fəaliyyət göstərəcək. Bu gündən üçüncü müəssisə fəaliyyətə başlayacaq. Məntəqədə Zabuxun 5 sakini işləyəcək".

Məntəqənin rəsmi açılışını bildiren qırmızı lent kəsildikdən sonra iştirakçılar yaradılan şəraitlə tanış olmuşlar.

Lazım QULİYEV,
"Azərbaycan"

DMA işğaldan azad edilmiş 3 rayonda peşə kursları təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) işğaldan azad olunan ərazilərdə köçürülmə vətəndaşlar üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

Bu istiqamətdə növbəti tədbir olaraq, agentlik Laçın şəhərində qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, Füzuli şəhərində mebel ustası və Ağdam şəhərindəki "Ağdam Sənaye Parkı"nda ge-



nişprofilli doqzəqahı peşələri üzrə peşə hazırlığı kursları təşkil edib.

Qarabağ Peşə Hazırlığı Mərkəzi və işgötürənlərlə birgə təşkil edilən kurslara Laçın, Füzuli və Ağdam rayonları üzrə 30 nəfər şəxs cəlb edilib.

Təlimlər xüsusi meyarlar üzrə qiymətləndirilmiş müxtəssislər tərəfindən həyata keçirilir. Kursları uğurla başa vuran şəxslərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına da dəstək göstəriləcək.

Gəncədə qaz sayğaclarının istehsalına başlanılıb

Gəncədəki Cihazqayırma Zavodunda qaz sayğaclarının istehsalına başlanılmışdır. Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov zavodda yeni yaradılmış istehsal kompleksini tanış olmuşdur.

Zavodun beynəlxalq iqtisadi əlaqələr üzrə müdiri Emil Paşazadə fəaliyyətləri və əldə olunan yeni anlaşmalar barədə məlumat verərək bildirmişdir ki, burada istehsal olunan sayğacların laboratoriyaya və istismar sınaqlarının müsbət nəticəsinə əsasən, SOCAR müəssisədə mexaniki qaz sayğaclarının istehsalı edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qeyd olunmuşdur ki, "Azəriqaz" İstehsalat Birliyi ilə Gəncə Cihazqayırma Zavodu arasında mexaniki qaz sayğaclarının istehsalına baş-

lamaq üçün əməkdaşlıq haqqında memorandum imzalanmışdır: "Əldə olunan razılığa əsasən, Gəncə Cihazqayırma Zavodu birinci il 200 min, növbəti illərdə isə 400 min saygac istehsal edəcək. Bununla əlaqədar olaraq, zavodda sahəsi 1000 kvadratmetrdən çox olan yeni istehsal kompleksi inşa edilmişdir. Kompleksə 25 min qaz saygacının komplektləşdirici hissələrinin yüklənəcəyi anbar, alman istehsalı olan yüksək məhsuldar avadanlıqlarla təchiz olunmuş sex, qablaşdırma sahəsi və



hazır məhsullar anbarı yaradılır ki, bütün bunlar ildə 500 minədək qaz saygacı istehsal etməyə imkan verəcək".

Hazırda müəssisədə sayğacların istehsalında əksəriyyəti qadın olan 30-dan çox işçi çalışır. Metal emalı, plastik kütlənin tökülməsi və boya-

ma üzrə müasir texnologiyalar və kəfayət qədər istehsal sahəsinə malik olan zavod perspektivdə sayğacların hissələrinin istehsalını lokallaşdırmağa planlaşdırır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Tələbələr "yaşıl aksiya"da yaxından iştirak edəblər

Sumqayıt Dövlət Universitetində (SDU) "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Universitetin Dil və Tərcümə Mərkəzinin təşəbbüsü, "Ekoklub"un dəstəyi ilə baş tutan aksiyada tələbələr yaxından iştirak edəblər.



Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar keçirilən aksiyada çıxış edən SDU-nun rektoru, dosent Rütuf Əzizov tədbiri universitet əməkdaşları və tələbələrini ətraf mühitə münasibətinin göstəricisi kimi dəyərləndirib və onun davamlı olacağını qeyd edib.

Sonra ağacəkmə aksiyasına start verilib. Universitetin rəhbərliyi, əməkdaşları və tələbələri SDU-nun ərazisində meyvə ağacları əkiblər. Əkilən ağaclarla texniki qaydada xidmət göstərilir. Ömrünü başa vuran qurumun ağacları kəsilir, ərazilər yaxın günlərdə keçiriləcək növbəti aksiyaya üçün hazırlanır.

Sonda aksiyaya iştirakçıları çay masası arxasında baharın gəlişini qeyd ediblər.

Akif ƏLİYEV,
"Azərbaycan"



Mingəçevirlilər Novruzunu xoş ovqatla qarşılayırlar

Mingəçevir "Energetiklər" yaşayış massivində Novruz münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının və icmaliyyət nümayəndələri, yaşayış massivinin sakinləri iştirak etmişlər.

Şəhər icra hakimiyyətinin Novruz bayramının keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, "Azərbaycan İES" MMC, A.Niftəliyev adına Mədəniyyət Mərkəzi və Mənzil Kommunal Təsərrüfatı Kombinatının birgə hazırladığı tədbirdə çıxış edən şəhər ŞİH-nin başçısı İlham İsmayilov mingəçevirlilərə bayram təbriklərini çatdırmışdır. Qeyd etmişdir ki, Novruz xalqımızın öziz və milli bayramlarından biridir: "Bu bayram bizə ata-babalarımızdan miras qalıb, biz də bu ənənəni davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində öz borcumuzu verməyə çalışırıq. Fərəhlə bildirməliyik ki, artıq Novruz bayramı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğsör və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin fədakarlığı sayəsində işğaldan azad olunan torpaqlarımızda da böyük təntənə ilə qeyd olunur. Bu, Azərbaycan

can xalqının böyük zəfərinin təcəssümüdür. Dünya dövlətləri arasında nüfuzu artan Azərbaycan beynəlxalq tədbirlərə evsahibliyi etməklə iqtisadi gücünün yüksəldiyini bir daha təqdim edir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə ölkəmizin hər bir bölgəsində olduğu kimi, Mingəçevirdə də abadlıq-quruculuq işləri aparılır. Bu çərçivədə "Energetiklər" yaşayış massivində məhəllələr abadlaşır, nümunəvi məhəllələr yaradılır, söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncə, böyüklər üçün idman qurğuları quraşdırılır, idman meydançıları salınır, yollar asfaltlanır, kanalizasiya sistemi yenilənir, yaşayış binalarında əsaslı təmir işləri aparılır, yaşillıq zolaqları genişləndirilir və digər işlər görülür. Bütün bunlar vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilir".

Bayram şənliyi tonqal ətrafında şəhər mədəniyyət işçilərinin təqdim etdiyi musiqi nömrələri, Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında keçəlin və kosanın məzhəkələri, Dədə Qorqudun tövsiyələri, Bahar qızın xoş arzuları ilə davam etmişdir.

L.QULİYEV,
"Azərbaycan"

Masallıda Aqrar Biznes Festivalı keçirilib

Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizəsi Mərkəzinin və Sahibkarlar Federasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin tabeli qurumları, həmçinin bank və bank olmayan kredit təşkilatları iştirak edəblər. Masallı "ASAN xidmət" mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və məhsullar nümayiş olunub, müxtəlif qurumların müxtəssisləri dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək

barədə məlumat veriblər. Sərgi bölməsində kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub.

Festival çərçivəsində keçirilən növbəti kredit yardımında fermerlərə güzəştli kreditlərin verilməsi ilə bağlı məlumat verilib. Fermerlərin aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları və digər məsələlərlə bağlı sualları cavablandırılıb.



Bundan başqa, festivalda kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılib, həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının

qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçiriblər.

Festival çərçivəsində Aqrar Xidmətlər Agentliyi yanında Aqrar Təlim Mərkəzi, Aqrar Sığorta Fondu və özəl şirkət tərəfindən sahənin prioritet istiqamətləri üzrə fermerlərə təlimlər keçirilib.

5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunur

Prezidentin sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlı rayonunun Masallı-Yardımlı (44 km)-Sırtq-Əfşadulan-Horavar-Əngövül-Zəngələ-Vərov-Keçələkəran avtomobil yolunun əsaslı təmirinə başlanılıb.

Uzunluğu 23,5 kilometr olan avtomobil yolu xeyli müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirinə məruz qaldığından vaxtından əvvəl təmirə ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir.

Layihənin Sırtq, Horavar və Əngövül hissələri üzrə torpaq işləri artıq yekunlaşmaq üzrədir.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə su-

ötürücü boruların tikintisi işləri icra olunacaq. Layihə üzrə yolun Sırtq, Keçələkəran və Zəngələ hissələrində hər biri birşəkilimli olmaqla 3 yeni avtomobil körpüsünün də tikintisi aparılır.

Layihənin sonuncu mərhələsində hərəkatın normal təşkilatı üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolduz və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.



Seyran CAVADOV,
"Azərbaycan"



Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Almaniya "Bayer 04" (Leverkuzen) qonağı oldu. Bu matçdan bir həftə öncə Bakıda 2:2 hesabı ilə başa çatan oyunun revanşında meydan sahibləri son dəqiqələrdə vurduqları qollarla 3:2 hesabı ilə qələbə qazandılar.

Ən diqqət ediləsi məqam "BayArena"da on minlərlə, televiziya ekranları qarşısında milyonlarla almaniyalı azarkeşin "ocəl tər"i tökməsidir. "Qarabağ" matçın son 20 dəqiqəsinə 2:0 hesabla irəliddə olduğu vaxt "Bayer 04"ün baş məşqçisi Xabi Alonso haqiqi mənada özünə yer tapdı. Daha doğrusu, 35 matçlıq məğlubiyyətsizlik seriyasına Azərbaycan klubu tərəfindən son qoyulmasını heç cür qəbul edə bilmirdi. Ağdamlıların yaşadığı bu həyəcanlı anları onlar sübhəşiz, illərlə unutmayacaqlar...

Son 10 ilə nəzər yetirəndə görürük ki, "Qarabağ" tokca futbol oynamadı, eyni zamanda getdiyi hər ölkədə Qarabağ haqiqətini dünyaya çatdırdı. İşgal altında olan şəhəri - Ağdamı təmsil etdiyini hamı bildi. Yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla döyüşkən və əzmkar komanda olduğunu, mübarizliyin hər bir azərbaycanlının ruhunda yer aldığını göstərdi. Qarabağ Zəfərinin sonu isə komandamız avrokubok matçlarına alınacağı, üzünə yollandı. Bu da komandaya əlavə motivasiya verdi, qalib ölkənin azad şəhərini təmsil edən futbolçular kimi qarşılaşmalara kökləyirdi. "BayArena"da da bunun növbəti dəfə şahidi olduq.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov cavab matçından sonra mətbuat konfransında futbolçulara təşəkkür edib: "Sonadək ağır mübarizə apardılar, çox güc sərf etdilər. Bizim azərbaycanlı azarkeşlərə də minnətdaram. Komandamızın yanında oldular. Rəqib baş məşqçi Xabi Alonsoyu təbrik edirəm. Həm onlara, həm də özümüzlə uğurlar arzulayıram".

Təcrübəli baş məşqçi şansıdan istifadə etmək istidklərini bildirib: "Daha çox bu mərhələlərə çıxmalı və təcrübə toplamalıyıq. Bu cür rəqiblərə qarşı fiziki cəhətdən həddindən artıq hazırlıqlı olmalıyıq. Avropa futboluna, buradakı dinamika dözməliyik. Öz üzərində daha çox çalışmalı və işləməliyik. Belə matçlarda bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Hər şey real baxmalıyıq. "Qarabağ"ın və "Bayer 04"ün futbol səviyyəsində fərq böyükdür. Amma oyunçular rəqibdən çəkinmədilər, mübarizə üçün istəklidilər. Bu da mənim üçün önəmli idi. Bütün klublarımızın səviyyəsini yüksəldirməyə çalışmalıyıq. Bir neçə təmsilçimiz turnirlərdə iştirak etsə, nəticəmiz daha da çox olacaqdı".

Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso isə "Qarabağ"ı əsas vaxtda qalib gələcəyimizə inanmırdım" deyib. İspaniyalı mütəxəssis 90+3-cü dəqiqədə hesabı 2:2 etdikləri zaman özünü əlavə 30 dəqiqəyə hazırladığını bildirib: "Həmin anda

Avropada "Qarabağ" sədaları...

İdmanda da ikili standartlara məruz qalmağımıza baxmayaraq, komandamızın əsl döyüş ruhunu hər kəs gördü



artıq beynimdə əlavə ediləcək dəqiqələrə köklənmişdim. Qısa fasilədə futbolçulara nə deyəcəyimi, hansı tapşırıqları və rəcəyimi düşünürdüm. 90+8-ci dəqiqədə qələbə topunu vuracağımızı gözləməyirdim. Ancaq yaxşı reaksiya verdik".

Almaniya klubunun futbolçuları Qranit Caka, Patrik Şik və Robert Andrix qələbəni şərh ediblər. Qranit Caka: "Üstünlüyümüzü keçən oyunda hesab 0:2 olmamalı idi. Amma oldu. Bundan sonra adətən bir çox komanda mübarizədən ayrılır və hər şeyin bitdiyini düşünür. 70-ci dəqiqədən oyuna nəzərətli ələ keçirməyimiz və hesabı 3:2-yə çatdırmağımız bir daha əhvali-ruhiyyəyimizi göstərir. Dediym kimi, komandamızın mentaliteti inanılmazdır".

Dubl müəllifi Patrik Şik də komandasının döyüş ruhunu qeyd edib: "Biz inanılmaz komanda ruhu nümayiş etdirdik. İkinci qolun təsadüfi deyildi".

Leverkuzen klubunun kapitanı Robert Andrix isə matçdan sonra deyib: "Baş verənləri nə adlandıracağıma bilmirəm. Oyunun gedişatı tamamilə bizə qarşı idi. Şik qələbə qolundan sonra düşündüm ki, biz bunu haqiqətənmə etdik? Bu, gözəl idi, amma oyunun müqəddəratını tez-tez əlavə vaxtda həll etmək düzgün deyil. Məncə, azarkeşlərin də buna ehtiyacı yoxdur, çünki insanların ürəyi bir neçə dəfə dayanıb".

Bu oyunda referlərin bəzi qərarlarını birmənalı qarşılaşmaq olmur. Özü də həmin qərarlar yekun nəticəyə birbaşa təsir göstərdi. Təminmiş mütəxəssis, AFFA Hakimlər Komitəsinin sabiq rəhbəri Xaqani Məmmədov İngiltərəni təmsil edən hakimlər briqadasının cavab oyunundakı işini şərh edib: "Anton Teylordan belə hakimlik gözləməyirdim. Britaniya mətbuatında oxudum ki, o, bu işi ilə Çempionlar Liqası və AVRO-2024-də işləmək perspektivlərinin üstündən xətt çəkib. Elvin Cəfərquliyevi oyundan kənarlaşdırmamalı idi. O, mərkəzlə qaçmırdı və bu, əşkar təkbətək vəziyyət deyildi. Üstəlik, köynəyi dartılandan sonra rəqib daha neçə addım atdı. Həm də, ilk olaraq referi düzgün qərar verib, yəni sarı vərəqə göstərib. Lakin "VAR" onu doğru yoldan döndərib. Bundan başqa, komanda belə bir rəqibə qarşı sayca azlıqda oynayıb və əlavə olunan altı dəqiqəyə yenə də əlavə edirsən. Görünür, hakim əlavə 30 dəqiqəyə qalmaq istəməyib. Bu da onların Tofiq Bəhrəmovaya etdiyi "hörmət"..."

Dünya "Qarabağ" Vətəna qayıdıb. Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər, azarkeşlər və futbol itimaiyyətinin nümayəndələri böyük coşu ilə qarşılayıblar.

Rizvan HİLAĞLU,
"Azərbaycan"

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmatbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq -93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq -46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq -15,60 (on beş manat altmış qəpik) manat



Bakı Qlobal Forumu

Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı müəyyənləşdirilərək saxlanılıb

Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı müəyyən edilərək saxlanılmışdır.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilmişdir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin verdiyi məlumata görə, araşdırmalar

zamanı müəyyən olunmuşdur ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdü Ullah Naeem Xan Navvab digər ölkələri cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammad Kanada dövlətini getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaq Azərbaycan Respublikasına gəlməsinə nail olmuş, müəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə apararaq, qollarını və ayaqlarını bağlayaraq orada saxlamış və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb etmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılmış, Şeraz Muhammad Afzal Muhammad isə azad edilmişdir.

Həbs olunmuş Ullah Naeem Xan Navvab və digər ölkələri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılmışdır.

Avropalı fermerlərin problemləri çözülmür

Köhnə qitənin aqrar sektorunda vəziyyət getdikcə gərginləşir

Fevralın əvvəlindən bəri bir çox Avropa ölkələrində davam edən fermerlərin etirazları getdikcə daha da gərginləşir. "Yaşıl siyasi", subsidiyaların kəsilməsi və Ukrayna ilə rəqabət fransız, polyak, yunan, macar, slovak, holland və alman fermerlərinin əsas problemlərindəndir.

Onlar yanacaqdan və gübrələrin bahalaşmasından, xaricdən gələn rəqabətdən və Avropa İttifaqının yeni ekoloji standartlarından narazıdır. Etirazçılar, həmçinin Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının artması və "Yaşıl sövdələşmə"nin yaratdığı məhdudiyatlar nəticəsində gəlirlərin azalmasına qarşıdır. Onlar Avropa İttifaqının tələbləri ilə bağlı bürokratik prosedurları sadələşdirməyə çalışırlar.

İspaniyanın Malaqa şəhərində fermerlər ölkənin və Aİ-nin mövcud kənd təsərrüfatı siyasətlərinə etiraz edərək, çoxlu limonları yola atıblar. Aksiya çərçivəsində İspaniya hökumətinin nümayəndəliyi qarşısında toplaşan 200-ə yaxın fermer, səkkiz traktorun köməyi ilə küçələrdən birini bağlayıblar. Jurnalistlərlə söhbətdə etirazçılar ədalətli rəqabətdən, daha yumşaq fitosanitar tələblər irəli sürülən xarici məhsulların idaxından, quraqlıq probleminin həll edilməməsindən narazılıqlarını bildiriblər.

İçerisində limon olan iki "pikap"ın gəlişi ilə gərginlik daha da artıb. Belə ki, fermer-



yu tıxacları səbəb olub. İspaniyanın ən böyük fermer assosiasiyalarından biri olan ASAJA-nın vitse-prezidenti Donasiano Duhon yaranmış vəziyyətdən artıq "böğazə yığıldıqlarını" bildirib.

Belçika mediası xəbər verir ki, ölkənin böyük limanlarında fermerlər etiraz aksiyaları keçirirlər. Onlarla traktor Antverpen, Zeebrugge və Gent limanlarında birləşərək, ərazidə nəqliyyatın hərəkətinə maneələr yaradıblar.

Liman rəhbərləri daha əvvəl bildirmişdi ki, dəymiş ziyanı görə etirazçılar məsuliyyət daşıyaçaqlar. 2022-ci ildə Aİ Kiyevə ittifaq ölkələrini rüsumsuz orzaqla təmin etməyə icazə verib, bu da Macarıstan, Polşa, Slovakiya və bəzi digər ölkələrdə fermerləri ziyanı salıb. Bu ölkələr birtərəfli qaydada Ukraynadan öz daxili bazarlarına taxıl tədarükünə əmbargo qoyublar.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Qərbin Paşinyana sürprizi

Ararat Mirzoyan və Armen Qriqoryan arasında hakimiyyətdaxili savaşı qızışdır

Hayastanda siyasi müstəvidə müşahidə edilən gərginləşmə getdikcə dərinləşməkdədir. Bütün bunların fonunda Moskva ilə İrəvan arasında vəziyyət daha da kritik həddə alıb. Yəni Hayastanda anti-Rusiya ab-havası zaman keçdikcə daha da güclənir.

İrəvan düşüncə vəziyyətdə gördüyü bir çox xarici dövlətləri, o cümlədən də əsas müttəfiqi olan Rusiyaya ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır.

Göründüyü kimi, rəsmi İrəvan hərbi müttəfiqi Rusiyaya qarşı çıxaraq Qərbin verdiyi vədlərə güvənir. Hər halda, Paşinyan hakimiyyəti nümayiş etdirdiyi xarici siyasətlə konkret seçim etdiyini göstərir.

Ancaq bəzi dairələrin iddialarına görə, Qərb Paşinyan üçün sürpriz edə bilər. "Hraparak" qəzeti yazıb ki, hakim partiya xarici işlər naziri Ararat Mirzoyandan dərin məyusdur, halbuki komandada bəziləri Paşinyanın varisi olaraq onu görürdülər.

Qeyd edilən ki, Ararat Mirzoyanın atdığı bir çox addımlar hakim komanda üzvlərini məyus edib. Məlumatlara görə, Ararat Mirzoyan bütün addımlarını Paşinyanla razılaşdırır, hətta dar dairədə fikir ayrılığını gizlətmir və bir çox mübahisəli məsələlərdə ona müqavimət göstərməyə belə cəhd etmir. Mənbələr bildiriblər ki, Mirzoyan konstitusiyanın dəyişdirilməsinə,



Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasına qarşı olsa da, öz etirazını dilə gətirmir.

Qəzet qeyd edir ki, bu ilin əvvəlində keçirdiyi mətbuat konfransında Ararat Mirzoyan konstitusiyanın sülh prosesinin dayanmasına səbəb olub-olmaması ilə bağlı suala cavab verərkən konstitusiyanın Azərbaycanın tələbi ilə dəyişdirildiyini rədd edib. Lakin daxili müzakirələrdə o, "lider" in öleyhinə danışmaqdan qorxur, susur.

Bildirilib ki, yaxın günlərdə "Mülki müqavilə" fraksiyası qapalı iclas formatında də xarici işlər nazirindən brifinq alacaq. Müşahidələrə görə, partiya baş verənlər, əslində, Ermənistan hakimiyyətdəki şəxslərin dəyişdirilməsi prosesinin başlandığını göstərir.

Göründüyü kimi, davam edən proseslərin fonunda Hayastanın Rusiyadan qopması və Fransanın faktiki müstəmləkəsinə

çevrilməsi prosesi həyata keçirilir. Qərb isə etiraz əhvali-ruhiyyəsinin hökumət binalarına hücum çəvrilməsindən yayınmaq üçün Paşinyanı əvəz etmək prosesinə üstünlük verir.

Yazılanlardan belə bəlli olur ki, hakim elitasında baş nazir olmaq imkanı uğrunda indi Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında qızgın mübarizə gedir.

Bütün bunların fonunda erməni diasporu ilə Hayastan hakimiyyəti arasında fikir ayrılıqları, qarşıqlıq narazılıqlar da artır. Diaspor yalnız hakim dairələrin, bir qrup məmurun faydalandığını əsas götürərək, yardımını azaltdı. Bu yardımların azalması, bözən isə dayanması ölkədə iqtisadi vəziyyəti də pislədir. Məlumatlara görə, Rusiya KİV-ində Paşinyan öleyhinə yer alan məqalələrin sifarişçisi də erməni diasporudur. Diasporun dəstəyinin itirilməsi isə Paşinyanın hakimiyyətdəki mövqeyini sürətlə ləxələdir. Bu da Paşinyan iqtidarı üçün əsas zərbələrdən biri hesab olunur. Məhz bu səbəbdən müxalifət Paşinyan rejimini yıxmaq üçün əlavə imkanlar qazanır.

Beləliklə, Hayastanda hazırda baş verənlər bu ölkəni daha sürətlə hərətorəfli iflasa aparır. Çünki Ermənistan xarici himayədarları olmadan yaşaya bilmək iqtidarında olan ölkə deyil.

Elçin CƏFƏROV,
"Azərbaycan"

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavini	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbaijan-news.az
azerkham@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4300
Sifariş 564

Qiyəti 60 qəpik